

Daha 1 997 nəfər koronavirusa yoluxub

31 nəfər ölüb, 2 319 nəfər isə müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət	
Müddət	Bu gün
Yeni yoluxmuş	1 997
Yeni sağalmış	2 319
Ölüm	31
Yeni qeydə alınmış	7 767
Yeni qeydə alınmış	5 497 719
Yeni qeydə alınmış	547 354
Yeni qeydə alınmış	582 504

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 997 yeni yoluxma faktı qeydə alınıb, 2 319 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Şərq"ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Bakıda 131 hərbi qulluqçu mənzillə təmin olunacaq



Hazırda mənzil növbəsində olan hərbi qulluqçulardan 131-nin Bakı şəhərində tam təmirli mənzillərlə təmin olunması barədə qərar qəbul edilib. Maliyyə Nazirliyindən verilən məlumata görə, bu barədə qərar Azərbaycan Respublikası Prezidentinin

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Komissiyanın yeni tərkibdə ilk iclasında verilib.



ÜST təcili iclas keçirəcək

Koronavirusun yeni ştamı daha dəhşətlidir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun Cənubi Afrikada aşkarlanan yeni B.1.1.529. ştamı səbəbindən təcili iclas keçirəcək.

Bu barədə təşkilatın fəvqəladə xəstəliklər bölməsinin texniki qrupunun rəhbəri Mariya

Van Kerkhove online-sessiya zamanı bildirib. Onun sözlərinə görə, zülalında onlarla mutasiyaya malik yeni variant izlənilir və bu variantın mövcud vaksinlərin effektivliyinə təsiri barədə müzakirələr planlaşdırılır.

(səh.5)

№ 217 (5499), 2021-ci il

ŞƏRQ

Qiyməti 40 qəpik

Günəş Şərqdən doğur!

www.sherg.az

27 noyabr 2021-ci il (şənbə)



Prezidentlər Bakı-Moskva əlaqələrinin dinamikasından məmnundur

Dövlət başçılarının görüşündə əvvəlcədən planlaşdırıldığı kimi hərbi-siyasi mövzular ağırlıq təşkil edib

Noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya rəhbəri Vladimir Putin arasında ikitərəfli görüş keçirilib. Rusiya rəhbəri vurğulayıb ki, iki ölkə arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Putin bəyan edib ki, növbəti il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illi tamam olur.

"Biz bunu yaqın ki, hansısa uyğun qaydada qeyd etməliyik". Rusiya prezidenti bildirib ki, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb. Putin biznes-dairələrin iqtisadi marağının olduğunu bildirib...

(səh.3)

"26 noyabr bəyanatında Azərbaycanın mövqeyi tam şəkildə təmin edilib"

Azərbaycan XİN liderlər arasında keçirilmiş üçtərəfli görüşün nəticələrini müsbət qiymətləndirib




26 noyabr 2021-ci il tarixində Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşün nəticələrini müsbət qiymətləndiririk.

(səh.4)

Soçidə 3 saatlıq görüş

Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılacaq



Düənə Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş baş tutub. Görüş 3 saat davam edib.

Görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib: - Hörmətli həmkarlar, dostlar. İlk növbədə, sizə təşəkkür etmək istərdim ki, mənim dəvətimə cavab verməyi və atəşkəs haqqında bəyanat qəbul ediləndən sonra bir il ərzində

görülmüş işə müəyyən yekun vurmaq üçün Rusiyaya gəlməyi mümkün hesab etmisiniz. Sonra biz artıq cari ilin yanvarında atəşkəs və normal həyatın bərpa edilməsi haqqında razılışmalarımızı təsdiq etdik. Bu müddətdə heçqəşən az iş görülməyib.

Əfsuslar olsun ki, məsələlərin hamısı hələ də nizamlanmayıb. Sərhəddə baş verən insidentlərdən, faciəli insidentlərdən, hər iki tərəfdən insanların həlak olmasından və yaralanmasından xəbərim var. Bütün bunlar bizim tərəfimizdən xüsusi diqqət tələb edir. Əslində, biz sizinlə bu gün onun üçün

toplaşmışıq ki, gələcəkdə buna bənzər insidentlər baş verməsin. Lakin bütövlükdə il ərzində az iş görülməyib. Birincisi, heç bir irimiqyaslı döyüş əməliyyatları baş verməyib, bu da özlüyündə çox yaxşı haldır. Bu müddət ərzində və bizim tərəfin köməyi ilə qaçqınların qaytarılması ilə bağlı böyük iş aparılıb, 53 min insan daimi yaşayış yerlərinə qayıdıb. Yaxşı monitoring qrupu yaradılıb, bizim kontingent fəaliyyət göstərir, hər iki tərəfin dəyərləndirməsindən belə başa düşürəm ki, layiqincə işləyir, insanların həyatı üçün təhlükəsiz şərait təmin edib.

(səh.2)



Türkiyədə başına 3 milyon qoyulan terrorçular məhv edildi

Türkiyə təhlükəsizlik qüvvələrinin Bitlisdə keçirilən əməliyyatı zamanı məhv edilən 6 terrorçudan biri Daxili İşlər Nazirliyinin "narıncı", digəri isə "yaşıl" siyahısında olub.

Axar.az xəbər verir ki, onlardan biri Bitlisdəki qadın terrorçu dəstəsinin lideri, Suriya vətəndaşı, Baharın Afrin kod adlı Leyla Şeyxodur. Onun adı Türkiyə Daxili İşlər Nazirliyinin "yaşıl" siyahısında olub və terrorçunun başına 2 milyon lirə mükafat təyin edilib.

Onların arasında mülkünü itirmiş, xəstə insanlar var

Noyabrın 25-də "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş" çərçivəsində 43 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qaytarılıb.

Bunu Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələnterov bildirib. O qeyd edib ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Mövzuya münasibət bildiren Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahveranov "Şərq"ə açıqlamasında vurğulayıb ki, vaxtaşırı Almaniya Federativ Respublikasından Azərbaycana müəyyən sayda vətəndaşlarımız deportasiya olunur.

Almaniyadan Azərbaycana deportasiya olunan şəxslər taleyin ümidinə buraxılmayacaq



(səh.6)

Hüquq müdafiəçisi Əvəz Həsənov vəfat edib

Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, QHT Dövlət Dəstəyi Agentliyinin Müşahidə Agentliyinin üzvü Əvəz Həsənov vəfat edib.

Bu haqda mərhumun yaxınları məlumat verib. Məlumatla görə, Təşkilat sədri üreklə tutmasından vəfat edib.



Azərbaycan iki erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib

Azərbaycan Respublikası humanizm prinsiplərini növbəti dəfə əsas tutaraq 26 noyabr 2021-ci il tarixdə 2 nəfər erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, sözügedən şəxslərdən biri 16 noyabr 2021-ci il tarixdə Ermənistanın təcridatları nəticəsində dövlət sərhədində baş vermiş döyüş əməliyyatları zamanı yaralı vəziyyətdə saxlanılan 03.03.1993-cü il təvəllüdü Aramyan Arin Jirayevdir. Bu müddət ərzində Aramyan Arinə zəruri tibbi yardım göstərilməklə müalicəsi təşkil edilib.

Təhvil verilmiş digər şəxs - 13.09.2000-ci il təvəllüdü Musaelyan Mihran Ernest Ağdam rayonu istiqamətində Azərbaycan hərbi qulluqçularının xidmət etdiyi əraziyə daxil olaraq saxlanılıb.

Aparılmış ilkin araşdırmalar nəticəsində Musaelyan Mihranın mülki şəxs olduğu və yolu azaraq Azərbaycan hərbi qulluqçularının xidmət apardığı əraziyə daxil olduğu müəyyən edilib.



"Dönə-dönə təkrarlayacam"

Fazil Mustafa: "Millet olaraq Nuru Paşaya namus borcumuz var"

(səh.3)



Ukraynada dövlət çevrilişi planı hazırlanıb

Elçin Xalidbəyli: "Kremldən verilən son açıqlama Ukrayna üçün o qədər də xoşagəlməz məzmun daşımır"

(səh.5)

Soçidə 3 saatlıq görüş

Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılacaq



Dünən Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş baş tutub. Görüş 3 saat davam etdi.

Görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib:

- Hörmətli həmkarlar, dostlar. İlk növbədə, sizə təşəkkür etmək istədim ki, mənim dəvətimə cavab verməyi və atəşkəs haqqında bəyanat qəbul ediləndən sonra bir il ərzində görülmüş işə müəyyən yekun vurmaq üçün Rusiyaya gəlməyi mümkün hesab etmişiniz. Sonra biz artıq cari ilin yanvarında atəşkəs və normal həyatın bərpası edilməsi haqqında razılaşmalarımızı təsdiq etdik. Bu müddətdə heqiqətən az iş görülməyib. Əfsuslar olsun ki, məsələlərin hamısı hələ də nizamlanmayıb. Sərhəddə baş verən insidentlərdən, faciəli insidentlərdən, hər iki tərəfdən insanların həlak olmasından və yaralanmasından xəbərim var. Bütün bunlar bizim tərəfimizdən xüsusi diqqət tələb edir. Əslində, biz sizinlə bu gün onun üçün toplaşmışıq ki, gələcəkdə buna bənzər insidentlər baş verməsin.

Lakin bütövlükdə il ərzində az iş görülməyib. Birincisi, heç bir irimiyasılı döyüş əməliyyatları baş verməyib, bu da özlüyündə çox yaxşı haldır. Bu müddət ərzində və bizim tərəfin köməyi ilə qaçqınların qaytarılması ilə bağlı böyük iş aparılıb, 53 min insan daими yaşayış yerlərinə qayıdıb. Yaxşı monitorinq qrupu yaradılıb, bizim kontingent fəaliyyət göstərir, hər iki tərəfin dəyərli rəhbərliyindən belə başa düşürəm ki, layihəyə işləyir, insanların həyatı üçün təhlükəsiz şərait təmin edir. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə mərkəzi fəaliyyət göstərir. Ən əsası odur ki, gələcəkdə normal dinc həyat üçün şərait yaradılır. Bu, çox vacibdir.

Ermənistan, Azərbaycan və Rusiya hökumətlərinin Baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli komissiya yaradılıb. Mənim həmkarlarım üçün necə gətirməsi barədə məruzə etdilər. Asan deyil. Lakin buna baxmayaraq, bu iş irəliləmə vəziyyətindədir və elə düşünməyə əsas var ki, yaxın vaxtlarda biz nəqliyyat kommunikasiyalarının işə salınması üzrə müvafiq qrupun işini nəinki təsdiqləyəcəkdir, həm də hamı üçün uyğun zəruri tədbirlər görəcəyik.

Mənə elə gəlir ki, bütün söylərimizin məqsədi bundan ibarətdir, yeni regionun dirçəldilməsi üçün şəraitin yaradılması, insanların orada özlərini təhlükəsiz hiss etmələri və təsərrüfat fəaliyyəti ilə normal məşğul olmaları, iqtisadiyyatı inkişaf etdirə bilmələri üçün bütün bunlar, sözsüz ki,

hər iki ölkənin vətəndaşlarının həyat səviyyəsində ən əlverişli şəkildə əksini tapmalıdır.

Ermənistan və Azərbaycan ilə münasibətlərin xüsusi xarakterini nəzərə alsaq, bu, Rusiya üçün böyük əhəmiyyət kəsb edir. Biz yüzilliklər boyu vahid dövlətin tərkibində olmuşuq, bizim çox dərin tarixi əlaqələrimiz var. Bu əlaqələrin kəsilməsinə istəməzdik. Əksinə, biz onları bərpa etməyə və gələcəkdə də dəstəkləməyə səy göstərməliyik.

Əvvəldə mənim demək istədiklərim bunlardır. Biz indi İlham Heydər oğlu ilə birgə işlərin gedişində razılaşdırılmalı olacağımız məsələləri qabaqcadan müzakirə etdik. Ermənistan tərəfi ilə biz bunu qabaqcadan, vaxtında etmişik, Ermənistanın baş naziri ilə son vaxtlar dəfələrlə bu barədə danışmışıq. İndi, görüşünə gələndə de bu barədə fikirlərimizi bölüşdük. Bizim üçtərəfli görüşümüzün sonra Nikol Vovayevič qalacaq, biz hələ onunla ikitərəfli görüş də keçirəcəyik.

Görüşümüzün əvvəlində mənim demək istədiklərim bunlardır. Əgər görüşümüzün əvvəlində həmkarlarımız deməyə sözü və istəyi varsa, buyursunlar.

Azərbaycan Prezidenti İlham Əliyev:

- Dəvət üçün çox sağ olun, Vladimir Vladimiroviç. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanması məsələsində Sizin şəxsi iştirakınızı və əlbəttə, keçən il Bəyanatın mətninin razılaşdırılması işində fəal iştirakınızı Azərbaycanı yüksək qiymətləndiririk. Siz qeyd etdiyiniz kimi, biz ilin əvvəlində bu formatda görüşmüşdük, indi artıq ilin sonunda görüşürük. Yekun vurmaq olar. Əlbəttə, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasında vəziyyət bütövlükdə sabitdir. Ciddi insidentlər olmayıb. Qəsdən törədilmiş təxribatlar olmayıb. Müsahidə olunan ayrı-ayrı hallar sistemli xarakter daşımır. Buna görə də Rusiya sülhməramlı kontingentinin yaxşı xidmətinə görə, uzun illər boyu döndürülmüş münaqişə, keçən il tammiqyaslı müharibə vəziyyətində olan regionda təhlükəsizliyi təmin etmələrinə görə təşəkkürümü bildirmək istədim.

Bu il ərzində Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində maksimum konstruktivlik nümayiş etdirib. Hesab edirəm ki, bu, hələlik yerinə yetirilməmiş mühüm məsələlərdən biridir. Ona görə ki, keçən il noyabr ayında qəbul edilmiş və imzalanmış üçtərəfli Bəyanatın praktiki olaraq bütün bəndləri yerinə yetirilib. Buna görə düşünürəm ki, - bu gün biz Sizinlə təbii ki, bu barədə əvvəlcə



söhbət etmişik, - bu mövzu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sərhədlərin müəyyən edilməsi mövzusu müzakirə ediləcək. Biz, bu məsələdə Rusiya tərəfinin dəstəyini, o cümlədən məsləhət dəstəyini də çox yüksək qiymətləndiririk.

Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmadan, vaxtında etmişik, Ermənistanın baş naziri ilə son vaxtlar dəfələrlə bu barədə danışmışıq. İndi, görüşünə gələndə de bu barədə fikirlərimizi bölüşdük. Bizim üçtərəfli görüşümüzün sonra Nikol Vovayevič qalacaq, biz hələ onunla ikitərəfli görüş də keçirəcəyik.

Əlbəttə, bir sıra başqa məsələlər də qarşıya çıxır, lakin onlar operativ şəkildə, o cümlədən Rusiya tərəfinin, şəxsən Sizin, Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, hökumətin və digər strukturların fəal iştirakı ilə həll edilir.

Dəvət üçün, yenidən belə bir görüş keçirmək imkanı üçün bir daha təşəkkür edirəm.

Ermənistanın baş naziri Nikol Paşinyan:

- Keçən il müharibənin dayandırılmasında Sizin rolunuz və Rusiya Federasiyasının rolu aşıqdır. Noyabrın 9-dan sonra Dağlıq Qarabağda, Laçın dəhlizi boyunca Rusiya sülhməramlı qüvvələri yerləşdirilib. Aşkırdır ki, Dağlıq Qarabağda və regionda vəziyyətin sabitləşməsinə Rusiya sülhməramlıları, Rusiya Federasiyası mühüm rol oynayır. Lakin təəssüflə vurğulamaq istəyirəm ki, vəziyyət istənilən qədər sabit deyil. Keçən il noyabrın 9-dan sonra hər iki tərəfdən onlarca insan həlak olub və hadisələr Dağlıq Qarabağda da baş verir. Mən də dəfələrlə elan etmişəm ki, Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamağa hazırdır. Bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, blokadadan çıxarılması mövzusu da bizim üçün çox vacibdir. Biz bu məsələlərin həll edilməsində heqiqətən maraqlıyıq. Ümid edirəm ki, bu gün biz bütün bu məsələləri müzakirə edəcəyik. Mən gördüm, Siz Azərbaycan Prezidenti ilə ikitərəfli görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemi də xatırladınız. Azərbaycan Prezidenti də indəcə Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları məsələsinə xatırladı. Əlbəttə, biz də bunda maraqlıyıq və hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində aparılmalıdır. Düşünürəm ki, çox məsələləri üçtərəfli

formatda, ikitərəfli formatda müzakirə və həll etmək lazımdır və mümkündür.

Deməliyəm ki, Azərbaycanın və Ermənistanın rəsmi şəxsləri arasında birbaşa əlaqələr də nəzərdə tutulur. Mənim fikrimcə, o qədər də yaxşı və pozitiv olmayan nüanslar fonunda bu müsbət nüansları da vurğulamaq lazımdır. Ən başlıcası, təkrar etmək istəyirəm, üzr istəyirəm, düşünürəm ki, bugünkü görüşün əsas mənası hansısa problemlərin mövcud olmasını və ya mövcud olmamasını, sadəcə, səsəndirmək deyil. Əsas odur ki, bu gün biz regionda, Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə dair konkret və ya mümkün qədər konkret qərarlara gələ bilək. Buna görə bizim məsuliyyətimiz, sülh, sabitlik və insanların təhlükəsizliyidir. Sağ olun.

Prezident Vladimir Putin: Mənə belə gəlir ki, sizin indicə dedikləriniz - həm Azərbaycan Prezidenti tərəfindən, həm də Ermənistanın baş naziri tərəfindən deyilən, əslində, çox vacibdir. Vəziyyətin normallaşdırılmasının inkişafında, vəziyyətin müsbət həllinin inkişafında hər iki tərəfin marağı var. Siz indicə kommunikasiyalar barədə, kommunikasiyaların açılması barədə xatırladınız. İlham Heydər oğlu da bu barədə danışdı. Bu məsələdə hamı maraqlıdır. O cümlədən Rusiya da. Mən onu nəzərdə tuturam ki, biz bütün yaxın ölkələr, - biz qonşuyuq, biz böyük əmət dövrüyyəsinə maliklik, - hamımız bu məsələdə maraqlıyıq. Birincisi də, ikincisi də, biz yenə də o barədə razılığa gəlirik ki, yaxın vaxtlarda sərhədlərin demarkasiyası və delimitasiyası üzrə işləri, əvvəlcə delimitasiya, daha sonra demarkasiya işlərini sahmana salaq. Əlbəttə, biz bu barədə de bu gün danışacağıq. Baxmayaraq ki, məsələnin mürəkkəb olması aydındır. O, hələ Sovet İttifaqından qalıb. Orada dəqiq sərhədlər olmayıb. Lakin bütün bunlar barədə danışmaq imkanı var. Həmkarlarımızla razıyam ki, ne qədər çox əlaqə, o cümlədən birbaşa əlaqələr olarsa, daha yaxşıdır. Birbaşa ikitərəfli əlaqələr ümumiyyətlə prioritetdir. Mən bilərəm ki, yaxın vaxtlarda sizin Brüsseldə görüşünüz nəzərdə tutulub. Siz oraya getməyə və orada görüş keçirməyə razılıq vermişiniz. Biz bunu da alqışlayırıq. Ne qədər birbaşa ünsiyyət olarsa, bir o qədər yaxşıdır. Mən bu yaxınlarda bu barədə Avropa İttifaqı Şurasının Prezidenti cənab Mişel də danışmışam. O, sizi gözləyir. Ümidvaram ki, biz irəliləyəcək doğru hansısa addım atacağıq. Bundan sonrakı addımları digər platformalarda da atmaq mümkün olacaq. Bir daha təkrar edirəm, tərəfdaşlarımızın bu dialoqa cəlb edilməsini biz yalnız alqışlayırıq. Əsas

odur ki, bu dialoq faydalı olsun. Çox sağ olun.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanatın imzalayıblar.

Bəyanatda deyilir: "Biz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 2021-ci il noyabrın 26-da Soçi şəhərində görüşdük və Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tamamilə dayandırılması haqqında 2020-ci il 9 noyabr tarixli Bəyanatın, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli Bəyanatın yerinə yetirilməsinin gedişini müzakirə etdik.

Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddələrinin bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduğumuzu təsdiq etdik. 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlardan irəli gələn, həllini gözləyən məsələlərin tezliklə həllinə yönəlmiş birgə səyləri fəallaşdırmaq barədə razılığa gəldik.

Regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə Rusiya sülhməramlı kontingentinin mühüm töhfəsini qeyd etdik.

Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik.

2021-ci il 11 yanvar tarixli Bəyanata müvafiq olaraq, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirdik. Regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zərurətini vurğuladıq.

Rusiya Federasiyası Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda məhraban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcəkdir.

Soçidə üçtərəfli görüşün nəticələri ekspertlər tərəfindən müsbət qiymətləndirilir. Beləliklə Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail oldu.

Avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanılması ilə bağlı qərarlar qəbul olundu. Eyni zamanda hər hansı bir şərt qoymadan Azərbaycan Prezidentinin mövqeyi sənədə öz əksini tapdı.

Bəyanatda Qarabağ ifadəsinin yer almaması da Azərbaycanın haqlı və qətiyyətli mövqeyinin nəticəsi kimi ortaya çıxdı.

Rusiya Prezidenti V.Putinin məlumat konfransında dəfələrlə dəhliz ifadəsini istifadə etməsinin Zəngəzur dəhlizi layihəsinin Rusiya tərəfindən dəstəklənməsi kimi qəbul olunmalıdır.

Bundan başqa Rusiyanın məşverətçi rolda olmaqla sərhədlərin delimitasiyası və demarkasiyasına çağırış edilməsini də müsbət nəticə saymaq olar.

İsmayıl

Baş nazir Əli Əsədov qərar imzalayıb

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb



Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə tədbirlərdə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən COVID-19-la mübarizədə tədbirlərdə iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci ilin yanvarın 1-dək uzadılıb. *Qeyd edək ki, bu müddət noyabrın 1-də başa çatmışdı.*

Azad olunan ərazilərdən tapıldı

Daha bir erməni hərbiçinin cəsədi Ermənistanla təhvil verilib



İşğaldan azad olunan ərazilərdə aparılan axtarışlar zamanı daha bir erməni hərbiçinin cəsədi aşkarlanıb.

Bunu Trend-ə açıqlamasında Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib. O bildirib ki, cəsəd Füzuli rayonu ərazisində aparılan axtarışlar zamanı tapılıb.

Hərbiçinin cəsədi Ermənistanla təhvil verilib.

Azərbaycanda hərbi qulluqçuların fəaliyyəti ilə bağlı qadağalar müəyyən edilir.

Bu, "Hərbi qulluqçuların statusu haqqında" yeni qanun layihəsində əksini tapıb. Yeni qanun layihəsinə əsasən, hərbi qulluqçulara tətillik, seçkilər, orqanlarda vəzifə tutmaq, siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına, dini qurumlara və həmkarlar ittifaqlarına üzv olmaq, yığıncaqlarda, nümayişlərdə, küçə yürüşlərində və piketlərdə iştirak etmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, müddətli heqiqi hərbi xidmət hərbi qulluqçularına mülki peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil almaq, daimi yaşayış üçün xaricə getmək, siyasi və dini təbliğatla məşğul olmaq, dövlət sirrini yaymaq, komandirlərin (reislərin) qanunla müəyyən edilmiş qaydada verilmiş əmrlərini, sərəncamlarını və göstərişlərini müzakirə etmək və ya tənqid etmək, hərbi xidmətə bağlı kütləvi informasiya vasitələrinə və ya onların nümayəndələrinə komandirlərin (reislərin) icazəsi olmadan birbaşa müsahibə vermək, hərbi xidmət vəzifələrinin icrasının dayandırılmasına yönəlməmiş hərəkət (hərəkətsizlik) etmək, qadağan olunmuş əşya və ya texniki vasitələri (cihazları) hərbi hissənin ərazisinə və xidmət yerinə gətirmək və onlardan istifadə etmək, sosial şəbəkələrdə, internet informasiya ehtiyatlarında hərbi xidmətə bağlı məlumatları yaymaq, xidməti mənsubiyyətini açıqlamaq qadağan edilir.

Mövzuya münasibət bildiren hərbi ekspert Ədalət Verdiyev "Şərq"ə açıqlamasında bildirib ki, hərbi qulluqçuların sosial şəbəkələrə girməsiylə bağlı qadağa daim olub. Ekspert qeyd edib ki, sadəcə, hərbi qulluqçularımız qadağalara əməl etmədilər: "Onların bir neçəsi yaxın keçmişdə orduda xidmətdən azad edilmişdilər. Bu addım çox məcburiyyətdən atıldı. Çünki yazılı, şifahi xəbərdarlıqlar, bizim çağırışlarımız fayda vermədi. Bəzən telefonlardan, sosial

Hərbi qulluqçulara sosial şəbəkələrlə bağlı qadağa qoyulub

Addım məcburiyyətdən atıldı, çünki yazılı, şifahi xəbərdarlıqlar, çağırışlar fayda vermədi



şəbəkələrdən istifadə dövlət və hərbi sirrlərin paylaşılmamasına, o cümlədən əsgərlərimizin mövqeləri, döyüşlərin nəticələri barədə düşmən tərəfə təsdiqlənmiş məlumatların ötürülməsiylə nəticələndi. Bu isə orduda xidmət edən digər hərbi qulluqçuların həyatı üçün real təhlükə tədirdir. Digər tərəfdən dövlətin maraqlarına da çox ciddi zərbə vurur. Düşünürəm ki, bu, doğru addımdır. Hərbiç-

lərin rabitə əlaqəsini təmin etmək üçün kifayət qədər şifrələnmiş hərbi rabitə vasitələri mövcuddur və onlar bu vasitələrlə təmin edilə bilər. Ancaq sosial şəbəkədə olmaq, kameralı telefondan istifadə etmək qadağandır. Hesab edirəm ki, bu çox doğru addımdır və birbaşa təhlükəsizliyin təmin olunmasına yönəlib".

Aynurə Pənahqızı



Prezidentlər Bakı-Moskva əlaqələrinin dinamikasından məmnundur

Dövlət başçılarının görüşündə əvvəlcədən planlaşdırıldığı kimi hərbi-siyasi mövzular ağırlıq təşkil edib

İsmayıl Qocayev

Noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya rəhbəri Vladimir Putin arasında ikitərəfli görüş keçirilib. Rusiya rəhbəri vurğulayıb ki, iki ölkə arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Putin bəyan edib ki, növbəti il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illi tamam olur.

"Biz bunu yəqin ki, hansısa uyğun qaydada qeyd etməliyik". Rusiya prezidenti bildirib ki, Rusiya ilə Azərbaycan arasında ticarət dövrüyyəsi artıb. Putin biznes-dairələrin iqtisadi marağının olduğunu bildirib: "Pandemiya ilə əlaqədar məhdudlaşdırmalar olmasına baxmayaraq, bu ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövrüyyəsinin həcmi 11 faiz artıb. Bu, yaxşı göstəricidir. Bizim 900 müəssisimiz Azərbaycanda çalışır, Azərbaycan iqtisadiyyatına 4,5 mlrd. dollar birbaşa Rusiya sərmayəsi qoyulub. Rusiya Azərbaycanın aparıcı ticarət tərəfdaşlarından biridir". Putin Qarabağda sülhməramlıların və Rusiya-Türkiyə Birgə Mərkəzinin müsbət rolundan da danışdı. Qeyd edib ki, Qarabağ nizamlaşdırılması Rusiya sülhməramlıları müsbət rol oynayır: "Ateşkəse nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzi də aktiv işləyir. Təəssüflərlərsən ki, problemlər var, insidentlər olur. Təəssüf ki, ölümsüz ötürülmür. Biz elə bunun üçün y-

işmişmiş. Baxaq görək indiye kimi nə edilib, bundan sonra belə şeylər baş verməsin, regionda vəziyyət sakitləşsin, region ölkələrinin inkişaf etməsi üçün şərait yaransın". Rusiya prezidenti Azərbaycanda rus dilinin dəstəklənməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib: "Hər şeydən öncə, mən hər zaman Sizinlə görüşürəmizdə bunu deyirəm, rus dilinin inkişafına və dəstəklənməsinə göstərdiyiniz diqqətə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycanda 300-dən çox rusdilli məktəb var. Azərbaycan məktəblilərinin 34 faizi rus dilində təhsil alır və ya rus dilini öyrənir. Bu, yaxşı göstəricidir". Azərbaycan Prezidenti İlham Əliyev də Putinin və Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndirib. Dövlət başçısı vurğulayıb ki, 10 noyabr bəyanatından sonra Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə ciddi insident baş verməyib, döyüş toqquşmaları, ciddi hadisələr olmayıb. Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmaların baş verdiyini qeyd edən Prezident bu ərazilərin Rusiya sülhməramlılarının səlahiyyət zonasına aid olmadığını söyləyib: "Lakin bütün bunlar bizi riskləri necə idarə etmək, onları minimallaşdırmaq üzərində işləməklə bağlı məsələləri diqqətlə nəzərdən keçirməyə, o cümlədən üçtərəfli format da daxil olmaqla müzakirələr aparmağa vadar edir. Biz Sizin, Rusiya Federasiyasının yüksək səviyyəli nümayəndələrinin və təbii

ki, Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndiririk. Ümid edirik ki, gələnlil bu işdə yaxşı nəticələr əldə edəcəyik".

Soçidə üçtərəfli görüşdən öncə baş tutan ikitərəfli görüşü "Şərq"ə təhlil edən siyasi şərhçi Aqşin Kərimov deyib ki, görüşün mətbuat üçün açıq olan hissəsində liderlərin ikitərəfli münasibətlərə dair bəyanatları göstərir ki, prezidentlər Bakı-Moskva əlaqələrinin dinamikasından məmnundur. Analitika görə, görüşdə əvvəlcədən planlaşdırıldığı kimi hərbi-siyasi mövzular ağırlıq təşkil edib: "Putin Rusiya sülhməramlıları üçün işğaldan azad edilən ərazilərdə

məsuliyyət zonasının yaradılması məsələsinə toxunub və sülhməramlıların rolunu müsbət qiymətləndirib. Ağdamdakı atəşkəs nəzarət üzrə yaradılmış Rusiya-Türkiyə Birgə Monitoring Mərkəzinin rolunu yüksək qiymətləndirib, ancaq sülhməramlıların nəzarətində olan zonada insidentlərin olduğunu da dilə gətirib. Kreml başçısının bəyanatının mahiyyətində gizlənmə budur ki, rəsmi Moskva altında Putinin imzası olan 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarının icrası üçün səylərini intensivləşdirəcək. Ölkə başçısı İlham Əliyev isə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə ciddi insidentlərin olmadığını deyib. Əslində burada ciddi insident məsələsi sərhəddə müqayisə kontekstində işlənilib. Yəni Azərbaycan-Ermənistan sərhədindəki genişmiqyaslı toqquşmalara nisbətə sülhməramlıların zonasındakı ərazilərdə böyük toqquşmalar olmayıb. Dövlət başçısının sərhəddəki insidentlərin sülhməramlıların nəzarət zonasında olmayan ərazilərdə baş verməsinə xatırlatması da belə deməyə əsas verir.

Ancaq bu o anlama gəlmir ki, Prezident İlham Əliyev Qarabağda insident olmadığını bəyan edir. Çünki ölkə rəhbəri vurğulayıb ki, "Azərbaycan və Ermənistan arasında silahlı toqquşma olub, lakin bu ərazi Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil". Prezidentin "gələnlil bu işdə yaxşı nəticələrə ümid edirik" sözləri isə belə qənaət yaradır ki, 2022-ci ildə açıq qalan məsələlərin həllində nəticə əsaslı dönüş yaranabilir".

Ermənilər dinc-yanaşı yaşamaq mədəniyyətindən çox uzaqdırlar



Növbəti dəfə müşahidə edirik ki, rasizm ermənilərin qanındadır və onları xilas etmək mümkün deyil

"Ermənistanın bütün mənalarda rəzil vəziyyətə düşməsinin başlıca səbəbi erməni xalqının daimi şizofrenik vəziyyəti ilə bağlıdır. Proseslərin məntiqini bu və ya digər səviyyədə dərk edən bəzi ermənilər tarix boyu əzildiklərini, nəticədə bir şey əldə bilmədiklərini etiraf edirlər.

Əslində belə də olmalıdır. Sağalmaz şəkildə xəstə psixologiyaya malik olan, hər zaman dağıdıcılığı, vandalizmi, terror fəaliyyətinin əsas istiqaməti kimi nümayiş etdirən bir xalqın aqibəti fərqli ola bilməzdi".

Bu sözləri "Şərq"ə millət vəkili, politoloq Elşad Mürbəşir deyib. O bildirib ki, regionda maraqları olan istənilən dövlətin erməniləri ilk növbədə alət kimi görməsi təsadüfi deyil: "Çünki region xalqlarından yalnız ermənilərin genetik kodunda qeyri-erməni olan hər bir kəsə münasibətdə yirtiricilik, vəhşilik hissləri var. Vaxtilə rus tədqiqatçısı Veliçko yazırdı ki, ermənilər Qafqazda qeyri-erməni olan hər kəsi, hətta rusları da məhv etməyə hazırdır. O qeyd edirdi ki, Azərbaycanın Tərtər kəndində rusların yaşadığı əraziyə erməni həkim göndərilir. Bu həkim də tam əks müalicə apararaq, xəstələrin ölməsi üçün eləndən gələni

edir. Bu zaman "gəbərin, rus köpəkləri" ifadəsini işlətməkdən də çəkinməzdi".

Politoloq bildirib ki, ermənilərin bu xarakterinin planetar təhlükə olduğu şübhəsizdir: "Bu xəstə xalq başa düşür ki, qonşu xalqlara, xüsusilə də Azərbaycan xalqına qarşı barışmaz düşmənçiliyi nəticədə özlərinə baha başa gəlir. Yeni ermənilər özləri özlərinə qəsd edirlər və bunu dərk etmirlər.

"Ərik ölkəsi" partiyasının rəhbəri Zaruqi Postancyan özünün nə dərəcədə mənavi deqradasiyaya uğradığını nümayiş etdirərək xalqımıza qarşı olduqca təhqiramiz ifadələr işlətməyə cəsarət edib. Növbəti dəfə müşahidə edirik ki, rasizm, faşizm ermənilərin qanındadır və onları xilas etmək mümkün deyil. Bu başıpozuq xalqı hərəkətlərindən yalnız bir amil var - azərbaycanlılara nifrət. Bununla da ermənilər həm də dünyaya nümayiş etdirirlər ki, onlar dinc-yanaşı yaşamaq mədəniyyətindən çox-çox uzaqdırlar. Amma Vətən müharibəsinin dərsi əsrlərlə ermənilərin yaddaşında qalacaq. Nəticə çıxarmasalar, dövlət və xalq olaraq mövcudluqları sual altında qalacaq. Onsuz da Ermənistanın baş tutmamış dövlət statusu getdikcə möhkəmlənməkdədir".

Aynurə Pənahqızı

"Dönə-dönə təkrarlayacam"



Fazil Mustafa: "Millet olaraq Nuru Paşaya namus borcumuz var"

"Deputat bildirib ki, orta səviyyəli səlahiyyətli bu işə bacardıqları qədər mane olur"

"2018-ci il 15 sentyabrda Bakının işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar keçirilən qarşılaşdırılacaq ölkə prezidenti 4 dəfə Nuri Paşanın adını çəkdi və xidmətlərini vurğuladı. Demək ki, bu, siyasi iradə ilə bağlı məsələ deyil". Bu barədə millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib. Deputat bildirib ki, orta səviyyəli səlahiyyətli bu işə bacardıqları qədər mane olur və Nuri Paşanın adını

unutdurmağa çalışırlar. Halbuki, Türkiyə-Azərbaycan qarşılaşdırılmasının simvolu olaraq iki şəxsiyyətin üzərində xüsusi olaraq dayanmaq lazımdır: "Bunlardan birincisi Əhməd bəy Ağaoğludur. Yeri gəlmişkən, o, Nuri Paşanın siyasi müşaviri olub. Azərbaycan tarixinin ən böyük mütəfəkkirlərindən biridir. Yeganə şəxsdir ki, həm Osmanlı dövlətinin, həm Azərbaycan, həm də Türkiyə Cümhuriyyəti parlamentlərinin üzvü kimi fəaliyyət göstərmiş. Diqqət yetirən, onun doğulduğu, yetişdiyi məkan da Şuşadır, dedə-baba evi də oradadır. Ancaq nədənsə, Şuşa üzərindən da onun adını qabartmağı unuduruq".

Parlament üzvünün sözlərinə görə, ikinci böyük şəxsiyyət isə Nuri Paşadır: "Millet olaraq ona namus borcumuz var. Söhbət onun xatirəsini əbədləşdirməkdən gəlmir, öz namus borcumuzu yerinə yetirməkdən gədir. Mart soyqırımından sonra zəlif, pərişan bir gündə olan milləti 15 sentyabrda yenidən başını qürurla qaldıran xalqa çevirən bir şəxsiyyətdir Nuri Paşa. Ona görə də bu məsələdə israr edirik. Bundan sonra da Zorğenin gözələrini sevenlərin qulaqları deşilsin deyə, bu təklifləri dönə-dönə təkrarlayacağam".

İsmayıl

Bütün iştirakçıların razılığını almaq lazımdır

Rusiya XİN "3+3" formatında görüş məsələsinin tezliklə həllinə ümid edir

Rusiya ümid edir ki, Cənubi Qafqaz üzrə "3+3" formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran) görüşün keçirilməsi uzaq perspektivdə olmayan məsələdir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

"Hələlik bu məsələlər işlənir. Bütün iştirakçıların razılığını almaq lazımdır. Nəticədə əldə olunanda onun harada keçiriləcəyini açıqlayaçağıq. Ümid edirik ki, bu, uzunmüddətli perspektivdə olmayan məsələdir", - rusiyalı diplomat vurğulayıb.

A. Rudenko qeyd edib ki, üç Qafqaz respublikası və Rusiya, İran və Türkiyənin iştirakı ilə "3+3" formatında Gürcüstan üçün yer Tbilisi müzakirələrində iştirak etməyə hazır olduğunu bildirənə qədər qalacaq: "Biz gürcülərin bu prosesdə iştirakına tam açıyıq. Bu altı dövlətin paytaxtlarından birində görüşün keçirilməsi planlaşdırılır. Əgər Gürcüstan gəlməyə hazır olduğunu təsdiqləməyə, yer Gürcüstan üçün vakant qalacaq. Gürcüstan bunu zəruri hesab edəndə prosesin tamhüquqlu iştirakçısı olacaq".



DİN vətəndaşlara müraciət edib

Sosial şəbəkələrdə onlayn narkotik satan narkotacirlərin yalan vədlərinə inanmayın!

Daxili İşlər Nazirliyi (DİN) narkotiklərə bağlı vətəndaşlara müraciət edib.

Nazirliyin mətbuat xidmətindən "Şərq"ə verilən məlumata görə, DİN vətəndaşların diqqətinə çatdırır ki, sosial şəbəkələrdən istifadə edən zaman maksimum dərəcədə diqqətli olunlar və onlayn yolla narkotik vasitələrin satışını təşkil edən, xarici dövlətlərdə yaşayan narkotacirlərin yalan vədlərinə inanmasınlar: "Sosial şəbəkələrdə narkotik vasitələrin satışını təşkil edən şəxsləri isə bu çirkin yoldan çəkinməyə çağırırıq. Əks halda onların şəxsiyyətlərinin müəyyən edilərək saxlanılması istiqamətində qətiyyətli əməliyyat tədbirləri bundan sonra da davam etdiriləcək".

Tikinti materialı bazarında qiymət artımı bir az səngiyib



Tikinti materialları bazarında ilin I rübündə başlayan qiymət artımı bir az səngiyib. Qış ayları tikinti materialları bazarı üçün qeyri-mövsumi aylardır.

Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

R. Osmanlıın sözlərinə görə, tikinti materialları bazarında ilin əvvəlində çox kəskin qiymət artımı baş verdi.

"Bu proses tikinti materialları bazarında da artıq stabilləşməklə müşahidə edilir. Taxta və bəzi malların qiymətində azalma müşahidə olunur. Bütövlükdə ilin əvvəli ilə müqayisədə bəzi tikinti materiallarının qiymətində 30-35% artım var. Qiymətlərin artmasının səbəbi istehlak qiymətlərinin artımı eyni zamanda tələbatın artmasıdır."

Paşinyanın bir fəaliyyəti var, publikaya oynayır

Baş nazirin səsləndirdiyi neqativ, yaxud pozitiv bəyanatlara fikir vermək lazım deyil



"İrəvan adından çıxış edən əsas tərəf məhz Rusiyadır. Moskvanın da niyyəti və maraqları bəllidir"

İsmayıl Qocayev

Ermənistanın Baş naziri Nikol Paşinyan Soçi görüşündən öncə Zəngəzur bölgəsinin - Qafan, Məğri, Teq, Tatev, Qorayk, Qacaran, Sisian icmalarının rəhbərləri ilə görüşüb. Bölgənin problemlərinə toxunan Nikol Paşinyan dola-yolla Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edib.

Hökumət başçısı ikinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış durumdən danışdı. O, yerli sakinləri Qarabağın Azərbaycana məxsus olmasını qəbul etməyə çağırıb: "Biz otuz il özümüzü aldatdıq və nəhayət, indi baş verən oldu". Paşinyan bildirib ki, Ermənistan Zəngəzurdan keçib Naxçıvana gədən yolu bağlaya bilməz: "Çünki Azərbaycan Prezidenti İlham Əliyev buna hərbi yolla nail olmağa çalışacaq. Bizim isə qarşıdurma üçün resursumuz yoxdur". Xatırladaq ki, Nikol Paşinyan üç gün öncə sosial şəbəkədə jurnalistlərin suallarını cavablandırarkən absurd ifadələr səsləndirmiş, 10 noyabr üçtərəfli bəyanatında dəhlizlə bağlı heç bir müddəanın olmadığını bəyan etmişdi. Paşinyanın digər açıqlamaları da aqressiv tonda idi. Lakin Soçi görüşündən bir gün öncə erməni baş nazir tamamilə fərqli ifadələr seçib.

Paşinyanın ziddiyyətli mövqeyi və açıqlamaları ilə bağlı "Şərq"ə danışan politoloq Azər Qasımov bir qədər fərqli fikir səsləndirib.

Analitik bildirib ki, Paşinyan məqsədyönlü şəkildə öz bəyanatlarını tez-tez dəyişir, hər dəfə bir-birinə zidd açıqlamalar verir. Ekspertin sözlərinə görə, baş nazir ikili yanaşmalarla özü haqda qeyri-ciddi fikrə obrazı yaratmağa çalışır: "Yeni "Şahin təlxəyi" rolunda çıxış edir. Bəzən doğru hesab etdiklərini, bəzən isə doğru hesab edilənləri deyir, amma heç vaxt sözlərinə görə məsuliyyət daşımır. O baxımdan Soçi görüşü öncəsi səsləndirdiyi neqativ, indi baş verən bəyanatlara fikir vermək lazım deyil. Hər kəs Paşinyanın səlahiyyət çərçivəsini, nəyi edib, nəyi etməyəcəyini çox yaxşı bilir. Hazırda baş nazirin yeganə fəaliyyəti publikaya oynamaqdır. İrəvan adından çıxış edən əsas tərəf məhz Rusiyadır. Moskvanın da niyyəti və maraqları bəllidir. Azərbaycan tərəfi kifayət qədər ciddi məsələləri Paşinyanın kaprizlərinə buraxmamalıdır. Hər zaman güc amilini gündəmdə saxlamalıyıq. Çünki əmin olun, prosesdə son nöqtəni güc amili qoyacaq. Paşinyanın sərsəm bəyanatları yox".

"26 noyabr bəyanatında Azərbaycanın mövqeyi tam şəkildə təmin edilib"



26 noyabr 2021-ci il tarixində Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşün nəticələrini müsbət qiymətləndiririk. "Şərq" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İş-

Azərbaycan XİN liderlər arasında keçirilmiş üçtərəfli görüşün nəticələrini müsbət qiymətləndirib

lər Nazirliyinin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçi şəhərində keçirilmiş görüşü ilə bağlı şərhində qeyd olunub.

Bildirilib ki, görüş nəticəsində Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin imzaladığı bəyanatda Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib:

"Bəyanatda regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə, o cümlədən demir yollarının və avtomobil

yollarının açılması ilə əlaqədar layihələrin tezliklə həyata keçirilməsi məqamları xüsusilə vurğulanmalıdır.

Münaqişə sonrası mərhələdə Azərbaycan, üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında delimitasiya prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması mövqeyindən çıxış edib. Azərbaycan tərəfi, bundan sonra da 26 noyabr Bəyanatında əks olunmuş aidiyyəti məqamların icrası istiqamətində müvafiq addımlarını davam etdirəcək".

Ərdoğan Türkmənistanına səfər edəcək

Türkiyə Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə qatılacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistanına səfər edəcək. APA-nın yerli bürosunun Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən verdiyi məlumata görə, səfər zamanı R.T.Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Türkmənistanında keçiriləcək Zirvə görüşündə iştirak edəcək, həmçinin, noyabrın 27-28-də Aşqabadda baş tutacaq Türkiyə-Türkmənistan əlaqələrinin müzakirəsinə dair toplantıya qatılacaq.

Bildirilib ki, səfər çərçivəsində Türkiyə-Türkmənistan əlaqələrinin bütün aspektləri və əlaqələrin müxtəlif sahələrdə daha inkişaf etdirilməsi müzakirə ediləcək, regional məsələ-



lər haqqında fikir mübadiləsi aparılacaq.

Bundan başqa, R.T.Ərdoğan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun rəhbərliyi ilə İƏT-in "Birlikdə gələcəyə" mövzusunda 15-ci Liderlər Zirvə toplantısına qatılacaq.

Toplantı çərçivəsində Türkiyənin

təsisçi üzvü olduğu İƏT-in fəaliyyətinin səmərəliliyinin artırılması, üzv ölkələr arasında ticarət və nəqliyyat şəbəkələrinin genişləndirilməsi, itkilərlə mübarizə kontekstində təşkilat çərçivəsində koordinasiya və əməkdaşlığın təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq. COVID-19 pandemiyası və pandemiya-dan sonrakı dövrə hazırlıq, eləcə də gələcək iqtisadi

əməkdaşlığın gücləndirilməsi haqqında müzakirə aparılacaq.

Türkiyə Prezidenti İƏT-ə sədrliyi Türkmənistan Prezidentinə təhvil verəcək.

R.T.Ərdoğanın səfəri çərçivəsində İƏT-də iştirak edəcək dövlət başçıları ilə ikitərəfli görüşü də nəzərdə tutulub.

Siyasi qərarlar dönəmi başlayır



"İrəvanla birgə işləməyə imkanlar var, bu imkanlardan maksimum istifadə etməliyik"

İsmayıl Qocayev

Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu gizlətmir. Çünki Ermənistanla Rusiyanın quru yolu sadəcə Gürcüstan üzərindədir. Həmin yollar isə köhnədir və daha çox hava durumundan, Moskva-Tbilisi arasındakı münasibətlərin gərginliyindən asılıdır.

O baxımdan Azərbaycan üzərindən Ermənistanla rahat və ucuz avtomobil, eyni zamanda demir yolu Moskva üçün daha əlverişlidir. Ermənistan Zəngəzur yoluna "koridor" deyilməsinin, özəl status verilməsinin əleyhinə olsa da, yolların açılmasını istəyir. Azərbaycan üçün isə Zəngəzur koridorunun açılması strateji maraqlarımız çərçivəsindədir. Lakin ekspertlər hesab edirlər ki, Zəngəzur yolu ilə bağlı status olmayacaqs, "Laçın koridoru" anlayışı bərdəfəlik siyasi leksikondan və praktikadan çıxarılmalıdır. Həmçinin, Laçın yolunun girişində Azərbaycanın sərhədkeçid və gömrük məntəqəsi yaradılmalıdır.

ReAL Partiyasının sədr müavini Natiq Cəfərlı vurğulayıb ki, Rusiya üçün Zəngəzur dəhlizinin necə adlandırılmasının o qədər də

əhəmiyyəti yoxdur. Çünki onsuz da Azərbaycandan Ermənistan ərazisinə keçidə, bütün yola və Naxçıvana girişə Moskva özü nəzarət edəcək: "Rusiyanın sərhədçiləri yolla bağlı bütün qərarların verilməsində son söz sahibi olacaq. Beləliklə, ağır, qəliz, çoxyönümlü diplomatik və siyasi qərarlar dönəmi başlayır. Biz bərdəfəlik böyük sülh sazişinin bağlanmasında maraqlıyıq. Bütün məsələlərin, o cümlədən Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların ölkəyə inteqrasiyasının başlanması ilə bağlı müddəaların da yer alacağı böyük saziş marağınıza tam uyğundur. Amma obyektiv realiaqlar da var. Böyük sülh sazişinin addım-addım irəliləməliyik. Soçidən sonra Brüsseldə baş tutacaq görüşdə xalqlar və icmalararası dialoq məsələsi önə çıxmalıdır. Azərbaycan Avropa Birliyi ilə yeni saziş imzalayır ki, Rusiyanın təbahişinə moderator olmasını mümkün qədər neytrallaşdırma bilək. Ermənistan da Moskvanın təbahişinə moderator olmasından məmnun deyil. Qərribə səslənsə də, bu məsələdə İrəvanla birgə işləməyə imkanlar var, bu imkanlardan maksimum istifadə etməliyik".

İsmayıl Qocayev



İran başdan-başa Azərbaycandır

Tehran rejimi xiyabanlara, küçələrə Azərbaycan adları verirsə, bununla həm də bizim xeyrimizə işləyirlər

Tehran Bələdiyyəsi küçələrə "Badkuba", "Şuşi", "Nardan", iki kiçik küçəyə isə "Aran" və "Lənkəran" adlarını verib. Sözügedən addım fars millətçiləri tərəfindən sosial şəbəkələrdə tirajlanmaqdadır.

Bu barədə "Şərq"ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib. Analitik vurğulayıb ki, Azərbaycanda bu mövzuya kifayət qədər aqressiv yanaşmalar var. Lakin siyasi şərhçi məsələyə fərqli kontekstdə yanaşmağın tərəfdarı olduğunu bildirib: "Ola bilsin bu, İranda hansısa mərkəzlərin preventiv addımıdır və hədəf məlumdur. Lakin Azərbaycan adlarının Tehrana köçürülməsi istər-istəməz İranda Azərbaycanın tarixi tərkibi olduğunu heqiqətini isbatlayır və İran tarixinin minillik türk səhifələrinə istinad edir. Əslində İran tərəfi bilmədən Azərbaycanın xeyrinə addım atıb. Məlumdur ki, müəyyən kəsim Azərbaycana "tarixi İran" kontekstindən baxır. Əgər Tehran rejimi xiyabanlara, küçələrə, mərkəzi yerlərə Azərbaycan adları verirsə, bununla həm də bizim xeyrimizə işləyirlər. Təsəvvür edin, Arızdan sərhədi keçirsən və səni bu ölkədə Azərbaycan adları, doğma isimlər müşayiət edir. Güney Azərbaycana gedən bir azərbaycanlı üçün Tehrandan doğma adlarla əsasən olunan məkanlarda olmaq Azərbaycan sərhədlərinin kifayət qədər böyük olması anlamına gəlir".

Ə.Əlibəyli bəyan edib ki, nəticədə siyasi məqsədlər naminə bizi qarşı istifadə olunan bu metod əks effekt verir: "Tehran bələdiyyəsi Böyük Azərbaycanı bir daha ortaya çıxarıb. Tarixə baxsaq, yüzillər boyu İrani idarə edənlərin hansı millətin nümayəndələri olduqlarını aydın görürük. İran başdan-başa Azərbaycandır. İran adlanan yerin tarixi, hakim sülalələr, yaradılan sivilizasiya bunu deməyə əsas verir. O baxımdan düşüncəm ki, İranın bu cür addımlarına nəinki qarşı çıxmaq, hətta dəstək vermək lazımdır. Çünki fars rejimi bəlkə də fərqişdə olmadan Azərbaycanın böyüklüyünə xidmət edən addımlar atır".

Baş nazirin mövqeyi tamam zəifləyib

Gün kimi aydındır ki, Moskva regiona digər xarici dövlətlərin cəlb edilməsini istəmir



"Paşinyan üçün belə vəziyyətdə ən optimal çıxış yolu Azərbaycanla böyük sülh sazişini imzalamaq və Zəngəzur dəhlizini açmağa razı olmasıdır"

"Siyasi-diplomatik və hərbi-siyasi manevar imkanları yox dərəcəsində olan kapitulyasiyaya imza atmış bir ölkənin baş naziri kimi Paşinyanın 9-10 noyabr tarixində təklif olunan görüşdən imtina etməsi onun danışıqlar məsədində alını daha da zəifləyib".

Bu barədə millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, rus diplomatiyası ənənəvi klassik diplomatıyadır və belə məsələlərə olduqca həssasdır: "Nəzərə almaq lazımdır ki, 16 noyabr sərhəd təxribatından sonra Paşinyan Rusiyanın təklif etdiyi üçtərəfli görüşə razılıq verməyə məcbur oldu. Bu artıq özlüyündə onun mövqeyinin zəifləməsi kimi qəbul edilə bilər. Rusiya Prezidenti Vladimir Putinin bu məsələyə münasibətinə gəldikdə isə qeyd etmək lazımdır ki, rəsmi Moskvanın regiona digər xarici dövlətlərin, ya da beynəlxalq təşkilatların cəlb edilməsinə münasibəti birmənalı və qətidir. Rusiya Cənubi Qafqazda kənar aktorlar istəmir. Paşinyan isə ciddi şəkildə buna cəhd edir. Ona görə də Putinin mövqeyi aydındır və o, kommunikasiyaların açılmasını istəyir. Moskva hazırda kollektiv Qərbi tərəfindən güncə sıxıştırılmağa çalışılır. Belə vəziyyətdə Qərbin hər hansı formada postsovet məkanına müdaxiləsini özünün təhlükəsizliyinə təhdid hesab edir. Hələ Şərqi qapısı hesab edilən Cənubi Qafqaz kimi bir regiona hər hansı formada Qərbin müdaxiləsini əsla qəbul etmir. Rəsmi Moskvanın bu məsələdə nə qədər prinsipial olduğunu hələ Gürcüstan hadisələrindən xatırlayıırıq. Elə Ukrayna hadisələri də bu

mənada bir nümunədir. Ona görə də Moskvanın İrəvana Qərbi yaxınlaşması kontekstində münasibəti bellidir və bu, Gürcüstanla Ukrayna nümunəsindən fərqli olmayacaqdır.

Parlament üzvü vurğulayıb ki, heç şübhəsiz, "Dəmir yumruq" yerindədir və hər an təkrarlana bilər: "Rəsmi Bakı bu qətiyyəti və cəsarəti artıq dəfələrlə nümayiş etdirib və bunu hamı bilir. Ona görə də Paşinyan Soçi görüşündən əvvəl Zəngəzur sakinləri ilə görüşən zaman onlara bildirib ki, Bakı Zəngəzur dəhlizini almaqda qərarlıdır və mövqeyi belədir ki, istənilən yolla bunu əldə edəcək. Əslində bu fikir Paşinyanın dəhlizə razılıq verməkdən başqa çarəsinin olmadığını etiraf etməsi kimi də qiymətləndirilə bilər. Paşinyanın bir daha təxribata əl atması özününtihara bərabər ola bilər. O özü də dərk edir ki, hər təxribatdan sonra mövqeyini daha çox itirir. Bu isə radikalıların və onun rəqləblərinin əlini gücləndirir. Məsələ ondadır ki, belə təxribatlardan sonra Paşinyan təkə ölkə daxilində deyil, sərhəd və digər xarici situasiyalarda da itkilərə məruz qalır. Ona görə də Paşinyan artıq bunun fərqişdədir və növbəti səhvinə ona çox baha başa gələcəyini, hətta siyasi karyerasının sonu olacağını bilir. Bu isə əlbəttə siyasi karyeranın bitməsindən daha çox şey ifadə edir. Paşinyan üçün belə vəziyyətdə ən optimal çıxış yolu Azərbaycanla böyük sülh sazişini imzalamaq və Zəngəzur dəhlizini açmağa razı olmasıdır".

Aynurə Pənahqızı

İsmayıl

7 yol xəritəsi uğurlu icra olunur

Azərbaycanla Rusiya arasında ən çox inkişaf edən sahələrdən biri təhsildir



"Rusiya ilə bütün istiqamətlər üzrə qarşılıqlı münasibətlərin səviyyəsini daha da yüksəltmək əzmindəyik". Bunu Prezident İlham Əliyev Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşündə bildirib. Dövlət başçısı qeyd edib ki, Rusiya-Azərbaycan arasında əmtəə dövriyyəsi artır.

İqtisadi sahədə əməkdaşlıq, o cümlədən biznes dairələri arasında qarşılıqlı marağ çox güclüdür. "Əlbəttə, münasibətlərimizin çoxlu sahələri ehtiva etməsi bizi çox sevindir. Hazırda biz iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsini reallaşdırırıq. Azərbaycan tələbələrini Rusiyada təhsil almaları üçün gözəl şərait yaradılib. 15 mindən çox azərbaycanlı, Azərbaycan vətəndaşı Rusiyanın ali məktəblərində təhsil alır. Əslində bu, bütöv bir ali məktəb deməkdir. Burada çox yaxşı təhsil verilir və bu, avtomatik olaraq ölkələrimiz arasında körpü olur. Bizim mü-

nasibətlərimizin inkişafı işində bu həftə çox əlamətdar olub".

Prezident İlham Əliyev bu həftə rusiyalı rəsmilərlə keçirdiyi görüşləri də xatırladı: "Mən bu həftə Rusiya Federasiyası hökumətinin sədrinin müavini qəbul etmişəm, dünən axşam Rusiya Elmlər Akademiyasının prezidentini qəbul etdim. Sizin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəniz Azərbaycanın və Ermənistanın intellektualları, mədəniyyət xadimləri arasında Rusiya tərəfin fəal iştirakı ilə

əlaqələrin nizamlanması kimi çox mühüm bir missiya ilə bütün həftə ərzində Bakıda olub. Bu günlərdə, bu həftə Rusiyanın ixrac mərkəzi və "Roseksimbank"ın böyük biznes konfransı keçirilib. Bu konfransda Rusiyanın 30-dan çox şirkəti iştirak edirdi. Yeni bu, bir həftə bizim qarşılıqlı fəaliyyətimizin istiqamətlərinin yalnız bir hissəsini səciyyələndirmək üçün kifayət qədər əlamətdardır".

Rusiya-Azərbaycan əlaqələri ilə bağlı "Şərq"ə danışan millət vəkili Ceyhun Məmmədov deyib ki, Azərbaycan hər zaman Rusiya ilə qarşılıqlı əlaqələrin inkişafına xüsusi önəm verir. Deputat bildirib ki, iki ölkə rəhbərinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan-Rusiya münasibətləri bu gün strateji tərəfdaşlıq xarakteri daşıyır: "İkitərəfli əlaqələrin inkişaf dinamikası olduqca mətbətdir. Tərəflər qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin yüksəldilməsində maraqlıdır. Hazırda iki ölkə

iqtisadi, siyasi, mədəni sahələrdə sıx əlaqələrə malikdir. İldən-ildə ölkələr arasında ticarət dövriyyəsi yüksəlir, hər iki ölkənin iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində çox böyük marağı var. Azərbaycanla Rusiya arasında iqtisadiyyat və humanitar sahələrin əksər sferalarını əhatə edən 7 yol xəritəsi uğurla icra olunur. Əməkdaşlığın ən çox inkişaf etdiyi sahələrdən biri də təhsildir. Rusiyada azərbaycanlı tələbələrin təhsil almasına əlverişli şərait yaradılib. 15 minə yaxın azərbaycanlı gənc Rusiyada təhsil alır. Azərbaycanda Rusiyanın bir neçə dövlət universitetinin filialı fəaliyyət göstərir. Bu gün Ermənistandan fərqli olaraq Azərbaycan dilində rusdilli məktəblər sərbəst fəaliyyət göstərir. Azərbaycan vətəndaşlarının rus dilində təhsilə hansısa məhdudiyyətlər tətbiq edilmir. Eyni zamanda rus dilində televiziya, qəzet və jurnallar nəşr olunur. Bütün bunlar iki ölkə arasında mədəniyyət və təhsil sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərir".

C.Məmmədov vurğulayıb ki, rəsmi şəxslər arasında qarşılıqlı səfərlərin dinamikası da yüksəkdir: "Son bir həftədə Prezident İlham Əliyev Rusiya hökuməti sədrinin müavini, Rusiya Elmlər Akademiyasının prezidentini, Rusiya Prezidentinin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsini qəbul edib. Həftə ərzində Rusiya Ekspert Mərkəzinin və "Roseksimbank"ın iştirakı ilə biznes konfransı keçirilib. Tədbirdə Rusiyanın 30-dan çox şirkəti iştirak edib. Bu da öz növbəsində iqtisadiyyat və biznes sahəsində yüksək əməkdaşlıqdan xəbər verir. Bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün kifayət qədər potensial var. Azərbaycan buna hazırdır".

İsmayıl Qocayev

Məlum səbəblərdən Milli Məclisdə 6 deputatın yeri xeyli vaxtdır ki, boş qalıb. Hazırda Milli Məclis 125 deputat yox, 119 deputatla fəaliyyət göstərir. 2020-ci il fevralın 9-da keçirilən növbədənəkar parlament seçkilərinin nəticələrinə əsasən, 125 seçki dairəsinin 121-dən qanunverici



Mütləq təkrar seçkilər keçirilməlidir

6 rayonun deputatsız qalması seçicilərə hörmətsizlikdir

orqana deputat seçilib. 4 seçki dairəsinin nəticələri isə etibarsız sayılıb. Fəttah Heydərovun dünyasını dəyişməsindən sonra parlament üzvlərinin sayı 120 nəfərə enib. 2021-ci ilin avqustunda Xaçmazın deputatı Eldəniz Səlimovun həbs edilməsi ilə deputatsız dairələrin sayı 6-ya çatıb. Nəzərə alaraq ki, bir çox ölkələrdə, o cümlədən qonşu dövlətlərdə pandemiya şəraitinə uyğun seçki marafonları baş tutub. Ancaq Azərbaycan parlamentində boş qalmış yerlərə təkrar seçkilərin keçirilməsinə, yəni nə zaman keçiriləcəyinə dair heç bir rəsmi məlumat yoxdur. Siyasilər hesab edirlər ki, koronavirus Azərbaycanda cəmi 6 seçki dairəsində keçiriləcək təkrar seçkilərə maneçilik törədə bilməz. Çünki deputatsız olan dairələrdən ikisi Bakıda, digər dördü isə ayrı-ayrı rayonlardadır. Məlumat üçün deyək ki, Milli Məclisə təkrar seçkilər Seçki Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir. Qanunun 172-ci maddəsində bildirilir ki, seçkilər müvafiq seçki dairəsi üzrə etibar-

sız sayılırsa və seçkilərin yekunları təsdiq edilməzsə, təkrar seçkilər keçirilir.

Politoloq Azər Rəşidovlu da hesab edir ki, indiki mühüm məqamda parlamentin tam tərkibdə fəaliyyət göstərməyi müsbət hal deyil. Ekspertin fikrincə, 6 rayonun deputatsız qalması da həmin ərazilərdə yaşayan seçicilərə hörmətsizlikdir: "Onların hüquqları pozulur. Hesab etmirəm ki, həmin dairələrdə təkrar seçkilərin keçirilməsinə pandemiya mane olur. Dəfələrlə dövlət əhəmiyyətli tədbirlər pandemiya dövründə keçirilib. Bunlar bəhanədir. Görünür, kimlərsə belə hesab edir ki, indiki həssas məqamda seçkilərin keçirilməsi arzuolunmaz proseslərə səbəb ola bilər. Seçki rəqabət deməkdir. Rəqabət müəyyən mənada qarşıdurmadır. Kimlərsə bundan ehtiyat edir. Lakin ifrat ehtiyat da müsbət yanaşma deyil. İnandırıcı olmasa da, təkrar seçkilərin keçirilməsinin tərəfdarıyam".

İsmayıl Qocayev



Ermənilər üç kəndin ərazisini bataqlığa çevirib

İşğal zamanı Həkeri çayının məcrası dəyişdirilib

Ermənilərin işğal dövründə Həkeri çayının məcrasını dəyişməsi nəticəsində 3 kəndin ərazisi bataqlığa çevrilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ermənilər Həkeri çayının məcrasını Zəngilan rayonunun Babaylı kəndi ərazisindən keçən hissədə dəyişib. Süni göl yaratmağa çalışan ermənilər kəndin bütün əkin sahələrini bataqlığa çevirib. 27 il ərzində bataqlıq sahəsi genişlənərək daha iki kəndin ərazisinə yayılıb. Nəticədə Babaylı kəndi ilə yanaşı, Məmmədbəyli və Üçüncü Ağal kəndlərinin də əkin sahələrində bataqlıq yaranıb. Bundan başqa, qamış və kol bitkiləri də əkin sahələrinin sıradan çıxmasına səbəb olub.

Ehtimal edilir ki, ermənilər bu ərazilərdə süni göl vasitəsi ilə baliqçılıq təsərrüfatı yaratmağa çalışıblar. Zəngilan rayonu Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdikdən sonra çayın qarşısı açılıb və yenidən Araz çayına tökülməsi təmin olunub. Hazırda yaranmış göl boşaldılsa da, mütəxəssislər hesab edir ki, eroziyaya uğramış torpaq sahələrinin bərpası üçün illərlə zaman lazımdır.

Qeyd edək ki, mənbəyini Laçın rayonu Mixtökən dağından götürən Həkeri çayının uzunluğu 113 km-dir. Laçın və Qubadlı rayon ərazisindən keçən çay Zəngilan rayonu ərazisində Araz çayına tökülür.

ÜST təcili iclas keçirəcək

Koronavirusun yeni ştamı daha dəhşətlidir



Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun Cənubi Afrikada aşkarlanan yeni B.1.1.529, ştamı səbəbindən təcili iclas keçirəcək.

Bu barədə təşkilatın fəvqəladə xəstəliklər bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerkhove on-line-sessiya zamanı bildirib. Onun sözlərinə görə, zülalında onlarla mutasiyaya malik yeni variant izlənilir və bu variantın mövcud vaksinin effektivliyinə təsiri barədə müzakirələr planlaşdırılır.

"Yeni ştam haqqında hələlik kifayət qədər məlumatımız yoxdur. Lakin biz onun çox sayda mutasiyaya malik olduğunu bilirik", - deyərək Mariya Van Kerkhove qeyd edib. O, həmçinin bildirib ki, virusun təkamülünü araşdıran qrup koronavirusun bu variantının yaratdığı təhlükəni müzakirə edəcək.

Bir müddət öncə Böyük Britaniyanın və İsrailin hakimiyyət orqanları Botsvanada yeni ştamın aşkarlanması ilə əlaqədar olaraq Cənubi Afrika ölkələrinə uçuşları dayandırıb.

Ukraynada dövlət çevrilişi planı hazırlanıb

Elçin Xalidbəyli: "Kremləndən verilən son açıqlama Ukrayna üçün o qədər də xoşagəlmən məzmun daşımır"

Ukrayna Prezidenti Vladimir Zelenski "Ukrayna prezidentinə 30 sual" adlı mətbuat marafonunda çıxışı zamanı bildirib ki, ölkədə 1 və 2 dekabr tarixlərində dövlət çevrilişi planlaşdırılıb. Bununla bağlı təcni məlumatının yox, həm də audiofaktın olduğunu söyləyib.

Həmin audiofaktın Rinat Axmetovun rəhbərliyində Ukraynadan və Rusiyadan olan nümayəndələrin burada milyardlarla dolların ayrılacağı dövlət çevrilişini müzakirə edildiyini deyib. Zelenski hesab edir ki, bu iş adamı R.Axmetovun qurmasıdır və onu Ukrayna dövlətinə qarşı müharibəyə sürükləyirlər.

Maraqlıdır, Ukrayna prezidentinin baş tutacağını iddia etdiyi planlaşdırılmış dövlət çevrilişində Rusiyanın rolu varmı? Məsələni "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli "Şərq"ə şərh edib. Son dövrlərdə Ukrayna və Rusiya arasındakı münasibətlərdə ciddi böhranın hökm sürdüyünü bildiren politoloq hazırkı duruma diqqət çəkib: "Hazırda rəsmi Kiyev Rusiyanın Ukraynaya işğal etməyə hazırlaşdığını iddia edir. Həmin iddialara görə, Rusiya 2022-ci il əvvəllərində Ukraynaya hücum etməyə hazırlaşır. Hələlik bu iddiaların reallığına nə qədər əks etdirdiyini müəyyən etmək çox çətindir. Çünki Kreml Ukraynaya qarşı hərbi planlarının olmadığını vurğulayır. Ukrayna sərhədləri ətrafında hərbi texnika və canlı qüvvə cəmləşdirilməsini isə Rusiyanın milli təhlükəsizlik maraqları ilə izah edir. Yeni Kreml bunu daha



çox ABŞ və NATO hərbi qüvvələrinin Rusiya sərhədləri ətrafında fəallaşması ilə əlaqələndirir. Ancaq bununla belə, rəsmi Kiyevin öz hərbi-siyasi davranışlarını məhz ABŞ və NATO ilə razılaşdırması Ukrayna üçün Rusiyanın hərbi müdaxilə ehtimalını istəməz aktual saxlayır. Halbuki, rəsmi Kiyevin iddialarına baxmayaraq, Kremlin yaxın vaxtlarda belə bir addım atacağı da qətiyyənlə inandırıcı görünür". E.Xalidbəyli belə bir vaxtda Ukrayna prezidentinin ona qarşı dövlət çevrilişi hazırlanması barədə bəyanatının maraqlı doğuran tərəflərinə toxunub: "Prezident V.Zelenski dövlət çevrilişinə ediləcək cəhdin vaxtını və icraçısını da elan edib. Ukrayna prezidentinin iddiasına görə, dekabrın 1-də və ya 2-də çevriliş planı işə salınacaq və bu planın reallaşdırılmasında Ukraynanın ən varlı vətəndaşlarından biri, Donetsk "Şaxtyor" futbol klubunun sahibi, mil-

yarder Rinat Axmedov əsas fiqur rolunu oynayacaq. Prezident V.Zelenskinin istidən etdiyi Ukrayna kəşfiyyatının nə qədər dəqiq məlumat əldə edibildiyi ən yaxın günlərdə məlum olacaq. Bu zaman Ukrayna liderinin bu məsələdə Rusiyanın iştirakına ehyam vurmasını da həqiqətə uyğunluğunu dəqiqləşəcək".

Politoloq Kremlin Ukraynada Rusiya ilə qarşıdurma xətti yürüdü, ABŞ və NATO ilə ortaqlıqda davranmağa üstünlük verən Zelenski hakimiyyətinin devrilməsində və ya dəyişdirilməsində maraqlı ola biləcəyini vurğulayıb: "Çünki Kremləndən verilən son açıqlama Ukrayna üçün o qədər də xoşagəlmən məzmun daşımır. Kreml NATO-nun Ukraynaya öz sərəhəllərini qəbul edəcəyi təqdirdə, Rusiyanın bu qonşu ölkəyə hərbi müdaxilə etməsinə və beləcə savaşa başlayacağına dair xəbərdarlıq edib. Bu, ABŞ və NATO-ya açıq mesaj eyni zamanda Ukraynaya birbaşa təhlükədir. Bütün bunlar Rusiya və Ukrayna arasındakı qarşıdurmanın yüksəlmə xətti üzrə davam etdiyini göstərir". Elçin Xalidbəyli mövcud durumda Ukraynada hansısa daxili qarşıdurma prosesinin ola biləcəyinin qətiyyənlə istisna olmadığını diqqətə çatdırıb. O, bu proseslərdə Prezident V.Zelenskinin istəfaya göndərildiyi, erməni mənşəli keçmiş daxili işlər naziri Avakovun da iştirak etmə ehtimalının mövcudluğunu bildirib: "Hətta erməni Avakovun Rusiyanın adından istifadə edərək, çevriliş planı qura biləcəyi də istisna deyil. Çünki Avakov klanı Ukraynada kifayət qədər güclüdür və yetərli maliyyə-iqtisadi resurslara sahibdir".

Günəş Mərd

Qaz pulunu sosial şəbəkələr üzərindən yükləmək mümkün olacaq



Gələn ildən "Azəriqaz" istehsalat Birliyinin təsdiq etdiyi smart-kart tipli sayğacları onlayn sayğaclar olacaq.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" istehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev düşün keçirilən "Açıq qapı" aksiyasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, hazırda bunun üzərində iş gedir: "Onlayn sayğaclar hesabına abonentlər sosial şəbəkə üzərindən ödənişi yükləyə biləcəklər".

R.Əliyev bildirib ki, bundan da başqa, istehsalatda olan köhnə smart-kart tipli sayğaclar "card reader" ilə əlaqələndiriləcək: "Bu "card reader"ləri "ASAN Xidmət" Mərkəzlərində və ya uşaq texnologiyalar satılan mağazalarda əldə etmək mümkün olacaq. Bu "card reader" in proqram təminatını "Azəriqaz" təmin edəcək. Bu proqramı da abonent istənilən mobil telefona və ya kompüterə yükləyərək həm özünün, qonşunun və istənilən yaxının qaz kartına ödənişini yükləməklə həyata keçirə bilərlər".

Aynurə



Koronavirusa yoluxmuş qadın körpəyə süd verə bilməz

"Koronavirusa yoluxmuş qadın körpəyə süd verə bilməz".

Bunu Kliniki Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova "TƏBİB məsləhəti"ndə deyib.

O bildirib ki, xəstəliyə yoluxanların uşağa süd verməsi tövsiyə olunmur: "Çünki anayla uşaq arasında yaxın təmas olur. Ana koronavirusa yoluxmadığı halda süd verərkən maska taxması lazımdır. Yoluxduqdan sonra isə maskayla belə süd verməsi məsləhət deyil".



Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi

**Gənc nəslin milli mənlik
şüurunun inkişaf etdirilməsi
və vətənpərvərlik
hisslərinin tərbiyəsi**

Mələhət Rzayeva

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bir neçə gün öncə Bakıda keçirilən Uşaqların V Ümumrespublika Forumunun iştirakçılarında ünvanladığı müraciətində bu ifadələr yer alırdı: Siz uşaqlar xoşbəxtsiniz ki, yeni əsrə və yeni minilliyə müstəqil dövlət olaraq qədəm qoymuş ölkəmizdə dünyaya göz açmışınız. Siz fəxr etməlisiniz ki, qalib xalqımızın şəərəfli və qürurverici tarixinin şahidlərisiniz.

Vətən müharibəsində qazanan zəfərlə Azərbaycan Ordusu yalnız tarixi ədaləti deyil, həm də bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımızın 30 ildən artıq müddətdə pozulan hüquq və azadlıqlarını bərpa etdi, düşmən təxribatlarına qurban getmiş məsum övladlarımızın qisasını alaraq öz möhtəşəm gücünü və hərbi qüdrətini bütün dünyaya çatdırdı. Bu gün Azərbaycan sürətli inkişaf yolundadır. Yurdumuzun ildən-ildə daha güclü, daha qüvvətli olması eyni zamanda sizin xoşbəxt və firavan yaşamağınızın rəhnidir. İndiki nəsil qüdrətli Azərbaycanı məhz sizə əmanət edəcək. Odur ki, üzərinizə düşən məsuliyyəti daha dərinləndirərək, daim əzmlə çalışmalı, Vətəni layiqincə təmsil etməlisiniz. İnanıram ki, siz mənən zəngin nəsil kimi azərbaycançılıq ruhunda böyüyərək boya-başa çatacaq, respublikamızın gələcək inkişafı və uğurlar qazanması naminə töhfələrinizi

əsirgəməyəcəksiniz". Cənab Prezident öz çıxışlarında uşaq və gənclərin milli ənənələrə sadıq, vətənpərvər ruhda böyüməsi, tərbiyə alması, sağlam nəsil olaraq yetişməsinin vacibliyini mütəmadi vurğulayır. Əsas da budur ki, gənclərimizin vətənpərvər və sağlam ruhlu yetişməsi üçün ölkəmizdə hər cür şərait var. Dövlət tərəfindən bu istiqamətdə ardıcıl iş aparılır. Biz gənclərimizin əsl vətənpərvər olduğunu, dövlətçiliyə sadıq, Vətənə bağlı böyüyüb, boya-başa çatdıqlarını 44 günlük Vətən müharibəsində əyani gördük. Minlərlə gənc hərbi komissarlıqlara müraciət edərək Vətənin müdafiəsinə hazır olduqlarını, düşmənlə mübarizəyə könüllü olaraq yollanmaq istediklərini bildirdilər. Təkcə müharibə-

müdiri Elvin Aslanov, BMT-nin Azərbaycan-dakı nümayəndəliyinin əməkdaşı Sadıq Ağalarov və başqa mötəbər qonaqlar, həmçinin Bakı məktəbliləri də iştirak ediblər. Mərasimdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva humanist dəyərlərin təbliği və gələcəyə inamla addımlayan gənclərin yetişdirilməsi missiyasını qarşısına məqsəd qoyan "Gələcəyə



Gənclik tərbiyəni ailədən və məktəbdən alır

Məqsədə nail olmaq üçün həm də aidiyyəti qurumlar üzərinə düşən vəzifəni yerinə yetirməlidir

de iştirakla məhdudlaşmış, gənclərimizin vətənpərvərlik nümunəsi. Gündəlik həyatda, təyinat aldıkları vəzifələrdə də gənclərin dövlətçilik maraqlarını qoruduğunun şahidi oluruq. Əlbəttə, bunun kökündə ailə ənənələri ilə yanaşı məktəblərdə aparılan təlim-tədris və tərbiyənin də böyük əhəmiyyəti vardır. Təsədüfi deyil ki, cənab Prezident təhsil məsələlərindən danışanda gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsinin önəmini daim vurğulayır. Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində bir sıra layihələr həyata keçirilir. Onlardan biri də bu günlərdə təqdim olunan "Gələcəyə ümid" layihəsidir. Layihənin təqdimat mərasimi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Mərasimdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, təhsil nazirinin müşaviri Elnur Əliyev, Heydər Əliyev Fondunun şöbə

ümid" layihəsini cəmiyyətə sağlam gənclər qazandırmaq baxımından təqdirəlayiq təşəbbüs kimi qiymətləndirib. Bildirib ki, ölkəmizdə uşaq hüquqlarının qorunması, onların hər cür diqqət və qayğı ilə əhatə olunması istər dövlətin, istərsə də cəmiyyətin başlıca məqsəd və vəzifələrindən biridir. Sağlam, savadlı və vətənpərvər nəsil yetişdirmək üçün bütün gücü ilə çalışan təhsili idarəetmə qurumları da həssas qruplardan olan uşaqların təlim-tərbiyəsi, onların cəmiyyət üçün faydalı şəxsiyyət kimi yetişdirilməsini qarşıya məqsəd qoyub. Təhsil nazirinin müşaviri Elnur Əliyev isə şagirdlərin marifləndirilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkil məqsədilə həyata keçirilən layihənin uğurlu nəticələr əldə edəcəyinə əmin olduğunu ifadə edib. Qeyd edib ki, yüksək intellektə sahib, bacarıqlı, müasir çağırışlara cavab

verən gəncliyin yetişdirilməsi Təhsil Nazirliyinin prioritetləri sırasında əsas yerlərdən birini tutur. Bu baxımdan "Gələcəyə ümid" layihəsi mühüm əhəmiyyət kəsb edir. Digər çıxış edənlər də layihəni yeniyetmə və gənclərin sağlam, bilikli, vətənpərvər gənclər olaraq formalaşması yönündə atılmış uğurlu addım kimi dəyərləndiriblər. Bildiriblər ki, qloballaşma proseslərinin sürətli inkişafı, texnoloji nailiyyətlərin həyatımıza nüfuz etməsi yetişən gənc nəslədən daha çevik addımlar tələb edir. Dünya təhsil sistemində inteqrasiya etməklə gələcək liderlər yetişdirməyi qarşısına məqsəd qoyan layihənin bu baxımdan səmərəli nəticələr verəcəyinə inandıqlarını söyləyiblər. Təhsil eksperti, fəlsəfə doktoru Rafiq İsmayilov "Şərq"ə açıqlamasında gənclərin sağlam və vətənpərvər ruhlu yetişməsində bu cür layihələrin əhəmiyyətini vurğuladı:

- Təbii ki, müasir gənclik vətənpərvərdirsə, bunun əsası, kökü ilk növbədə aileyə, milli ənənələrə, ailə üzvlərinin timsalında Vətəni sevən valideynlərdən aldığı tərbiyədir. Təsəvvür edin ki, övlad uşaq yaşlarından atasını, anasını, ailənin digər üzvlərini Vətənə bağlı görür. Fərqi yoxdur, bu insan Azərbaycanda yaşayır, yoxsa başqa bir ölkədə. Biz 44 günlük Vətən savaşında xarici ölkələrdə yaşayan soydaşlarımızın Azərbaycanın dövlət bayraqları ilə küçələrə axışdığını, Azərbaycana dəstək aksiyalarını keçirdiklərini gördük. O aksiyalarda nə qədər körpələr, uşaqlar da olurdu. Bunlar uşaqların yaddaşına həkk olur, onlara Vətən sevgisini aşılayır. Əlbəttə, belə bir uşaq yeniyetmə yaşına çatdıqda, gənclik illərində Vətəni sevmək, onun uğrunda mübarizə aparmağa hazır olacaq. Çünki ailədə, valideynlərindən bunu görüb. Eyni fikri daxilə - Azərbaycan üçün də demək tamamilə mümkündür. Orta ümumtəhsil məktəblərində vətənpərvərlik hissələrinin gücləndirilməsi yönəli layihələrin icrası da yeniyetmə və gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsinin gücləndirir. Hesab edirəm ki, belə layihələr lazımdır, vacibdir. Biz gənclərimizin sağlam ruhda inkişafında maraqlı olmalıyıq. Bu məqsədlə də bütün aidiyyətli qurumlar üzərlərinə düşən vəzifəni yerinə yetirməlidirlər.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Onların arasında mülkünü itirmiş, xəstə insanlar var



Almaniyadan Azərbaycana deportasiya olunan şəxslər taleyin ümidinə buraxılmayacaq

Noyabrın 25-də "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş" çərçivəsində 43 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qaytarılıb. Bunu Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətə əlaqələr idarəsinin rəisi Elnur Kələnterov bildirib. O qeyd edib ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiyaya əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib. **Mövzuya münasibət bildiren Dövlət Miqrasiya Xidməti yanında İctimai Şüaranın sədri Azər Allahveranov "Şərq"ə açıqlamasında vurğulayıb ki, vaxtaşırı Almaniyadan Azərbaycana müəyyən sayda vətəndaşlarımız deportasiya olunur. Ekspertin sözlərinə görə, onlar readmissiya sazişi çərçivəsində deportasiya olunurlar: "Bunlar o şəxslərdir ki, qeyri-qanuni əsaslarla Almaniyada yaşayırlar. Bunlar**

əsasən vaxtilə qaçqın statusu üçün müraciət etmiş şəxslərdir ki, sonradan onların müraciətləri mənfəi dəyərləndirilib. Bu şəxslər çox güman ki, sosial və siyasi səbəblərdən Almaniyaya üz tutanlardır. Təbii ki, hər bir müraciət Almaniyaya tərəfindən dəyərləndirilir. İstər siyasi, istər sosial statusla, istərsə də dini etiqad ilə bağlı olsun və s. bütün məsələlər araşdırılır. Bir qayda olaraq, müraciətin əsası təsdiqini tapdıqda Almaniyaya hökuməti həmin şəxslərə qaçqın statusu vermiş olur. Bu 43 nəfərin müraciətinin mənfəi dəyərləndirilməsi onu göstərir ki, onların gətirdiyi səbəblər sonradan öz təsdiqini tapmayıb və Almaniyaya hökuməti onlara imtina cavabı verib. Təbii ki, bizim aidiyyəti qurumlar da həmin şəxslərlə bağlı müəyyən qiymətləndirmələr aparacaq. Çünki onların içində öz mülkünü itirmiş, səhhətində problemləri olan insanlar ola bilər. Azərbaycanda bu səbəbdən onlarla ilkin sorğular keçiriləcək və ümumi vəziyyətləri dəyərləndiriləcək".

Aynurə Pənahqızı

Bu gün Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Yazıçılar Birliyinin birgə təşəbbüsü ilə "Azərbaycan dilində düzgün istifadə: ədəbi-bədii mühit və media" mövzusunda toplantı keçirilib.

Şuradan "Şərq"ə bildirilib ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, dil hər bir xalqın mövcudluğu göstəricisidir. Ona ehtiram yalnız mənfəi məsələ deyil, eyni zamanda məcburiyyətdir. Azərbaycan dilinin saflığına, onun yad təsirlərdən qorunmasına hər zaman həssas yanaşılıb. Hələ ötən əsrin 50-ci illərindən məsələ ziyalıları düşündürüb, onlar mübarizə apararaq ana dilimizə hüquqi status verilməsinə nail olublar. Ə.Amaşov

miyyətli.

Yazıçı-publisist S.Səxavət çıxışında televiziya məkanında aparıldığı müşahidələr əsasında aşkara çıxardığı dil pozuntuları barədə geniş söhbət açdı. Problemləri konkret faktlarla sadalayan tanınmış yazıçı eyni xoşagəlməz halların demək olar, bütün telekanallar üçün səciyyəviliyini vurğulayıb. O, pozuntuların qorxunc mənzərə for-



Dil pozuntuları qorxunc mənzərə yaradır

Mətbuat Şurası və Yazıçılar Birliyi birgə toplantı keçirib

bu baxımdan Azərbaycanın 1978-ci il konstitusiyasına diqqət çəkib.

MŞ sədri müstəqillik illərində ölkəmizdə həyata keçirilmiş dil siyasətindən də söz açdı. O, ayrı-ayrı fərman və sərəncamlarda, dövlət proqramlarında məsələyə kifayət qədər həssas yanaşıldığını vurğulayıb. Şura sədri həmçinin rəhbərlik etdiyi qurumun yazılı mediada aparıldığı monitorinqlərə də diqqət çəkərək bildirib ki, MŞ qəzetlərdə və internet informasiya resurslarında ədəbi dilin norma və prinsiplərinin pozulması hallarını qruplaşdırıb. Bununla bağlı tədbirlər təşkil edərək yol verilmiş nöqsanları kütləvi informasiya vasitələrinin rəhbərlərinin nəzərinə çatdırıb. Ancaq demək olmur ki, bu sahədə problemlər azdır, onların sayı kifayət qədərdir. "Bu gün burada hamımızın sevimlisi, dəyərlə ziyalımız, yazıçı-publisist Seyran Səxavət özünün müşahidələrini təqdim edəcək. Seyran müəllim əsasən telekanallardakı dil pozuntularından söz açacaq. Amma biz bilirik ki, problemlər ümumilikdə mediaya aiddir. Yeni telekanallardakı mənfəi hallar digər KİV-lər üçün də xarakterikdir", - deyər Ə.Amaşov vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, "525-ci qəzet" in baş redaktoru Rəşad Məcid bildirib ki, yazıçı-publisist Seyran Səxavət ortaya kifayət qədər məhsuldar iş qo-yub. Dil pozuntularına olduqca həssas yanaşılıb. Onun diqqətə çatdıracağı məqamlarla tanışdır və həmin məqamlar aktual əhəmiyyət daşımaqdadır. R.Məcid həmçinin bildirib ki, Azərbaycan media məkanında dil səlişliyinin olması bütövlükdə cəmiyyətin ana dilində istifadə verdiklərinə yiyələnməsi baxımından əhə-

malaşdırdığını qeyd edərək bu tendensiyanın ana dilinin gələcək varlığını şübhə altına ala biləcəyindən ehtiyatlandığını dilə gətirib, xoşagəlməz durumun aradan qaldırılması üçün təkliflər səsləndirib. Bu baxımdan tanınmış dilçilər və söz adamlarından ibarət qrupun yaradılmasının və həmin qrupun dil xətlərini mütəmadi şəkildə telekanal rəhbərlərinin diqqətinə çatdırılmasını zərurətini öngörüb.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva bildirib ki, Azərbaycan dili özü sabitliyini qoruyur, ancaq dilin ifadə formalarında fərqliliklərə rast gəlinməkdədir. Bu isə kifayət qədər düşündürücüdür. S.Məmmədova Azərbaycan dövlətinin həyata keçirdiyi dil siyasətinin müxtəlif tələflərindən söz açaraq bildirib ki, qəbul edilmiş fərman və sərəncamlar, əhatəli proqramlar mövcud sahədəki tənzimləmələr üçün hüquqi baza rolunu oynamaqdadır. S.Əliyeva Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin bu il telekanallarının monitorinq zamanı dörd mindən çox nöqsan aşkarladığını deyib. O, mənfəi halların aradan qaldırılması üçün inzibati metodların tətbiqinin vaxtının çatdığını bildirib. Fikrini onunla əsaslandıraraq deyib ki, edilmiş xəbərdarlıqlar çox zaman lazımı nəticəni vermir. Hərçənd əvvəlki illərlə müqayisədə KİV-lər komissiyasının tövsiyələrinə hazırda daha həssas yanaşırlar. Azərbaycan Mətbuat Şurasının ədəbi dilin pozulması hallarını müəyyənləşdirilməsi üçün yaratdığı monitorinq qrupunun üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının baş müəllimi Bəhrəm Məmmədov

çıxışında MŞ-nin müxtəlif illərdə apardığı monitorinqlərin nəticələrindən söz açıb. O bildirib ki, mediada əsasən üslub pozuntularına yol verilir. Elə təəssüf formalaşır ki, hansısa mətni yazmış şəxsin ümumiyyətlə adı savadı belə yoxdur.

Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri - "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev, "Bayraqdar.info" saytının baş redaktoru Azər Həsərov, həmçinin şair, yazıçı-publisist Zakir Fəxri, tanınmış jurnalistlər - Bakı Media Mərkəzinin əməkdaşı Müsəllim Həsənov, İmran Bədirxanlı, Etibar Cəbrayılloğlu, yazıçı-publisist Akif Cabbarlı, "Xalq qəzeti"nin baş redaktoru müavini Tahir Aydınloğlu, "Yeni Azərbaycan" qəzetinin ədəbiyyat şöbəsinin redaktoru Güllü Xəlilova, "Teleqraf.com" saytının redaktoru Qurban Yaquboğlu, "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Sarvan Bəhluloğlu, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xeyal Rza, Mətbuat Şurasının icraçı katibi Şəmsəddin Əliyev və başqaları müzakirə olunan mövzunun əhəmiyyətinə toxunaraq bildiriblər ki, Azərbaycan dilinin qorunması sahəsində həyata keçiriləndə olan dövlət siyasətinə dəstək göstərilməlidir. Eyni zamanda mövcud istiqamətdə ictimai qınaq və məzəmmət tədbirləri artırılmalıdır. Ən əsası konkret nəticələrə gəlinməsi üçün müəyyən inzibati üsulların tətbiqinə də ehtiyac var. İctimai şüurda dil pozuntularına münasibətin digər qanun pozuntularına münasibət kimi qəbul edilməsinə nail olunmalıdır. Belə yanaşma dilimizin həm kənar təsirlərdən qorunması, həm də inkişafına şərait yaradaçaqdır.

İsmayıl

Gəncəlilər 3 gün kitab oxuyacaq

Elçin Şıxlı: "Bölgələrdə kitab mağazaları, kitabxanalar olduqca azdır"



Bu gündən Gəncədə "Azərbaycan Nəşriyyatları" İctimai Birliyinin (ANİB) təşəbbüsü və təşkilatçılığı ilə I Gəncə Kitab Sərgisinə start verilir. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində təşkil olunan

sərgi "Nizami Gəncəvi ili"nə həsr olunub.

Burda ölkənin 30-dan artıq nəşriyyatının və 10-dan çox kitab evinin iştirakı nəzərdə tutulub. Kitablara 50 faizədək endirim təbiiq olunacaq sərgidə, məşhur şair və yazıçıların iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları təşkil olunacaq və bədii proqramlar keçiriləcək. Sərgi noyabrın 28-də başa çatacaq. Tədbirin ilk günü sərgiyə gələnlərin say azlığı da diqqət çəkib. Hətta "Qanun" nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu özünün feysbuk hesabında canlı yayımda Gəncədə kitab oxuyanların sayının azlığından şikayətlənib.

Maraqlıdır, bölgələrdə təşkil olunan bu cür

tədbirlər oxucu aktivliyi yarada bilirmi? Bu barədə "Ayna-Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı "Şərq"ə ölkəmizdə kitablara verilən önəmin son on ildə olduqca aşağı səviyyəyə endiyini, indi isə yavaş-yavaş bu sahənin canlandığını söyləyib: "Artıq adamlar kitabların nə qədər əhəmiyyətli olduğunu anlamağa başlayırlar. Bakıda kitab sərgilərinin olmasına döyüşmüşük. Amma bölgələrdə bu cür tədbirlərin keçirilməsi o qədər də çox rast gəlinən hal deyil. Bu, böyük əhəmiyyətə malikdir. Xüsusilə də Nizami ilində Gəncədə belə bir sərginin keçirilməsi alqışalayıq addımdır. Gəncə Azərbaycanın ürəyidir. Ümumiyyətlə, Qərb bölgəsi kitabsevədir". E.Şıxlı hazırda bölgələrdə kitab mağazalarının, kitabxanaların sayının olduqca az olduğunu vurğulayıb: "Onların sayını artırmaq lazımdır. Bu zaman insanlar da kitablara daha çox meyl edər. Kitab bilikdir. Bilik də bizm gələcəyimizin işıq mənbəyidir".

Günəş Mərd

"Şiş bütün bədəninə yayılıb"

Novruz Qartalın vəziyyəti ağırdır



Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Qartal ölüm ayagındadır.

Kulis.az xəbər verir ki, bu haqda aktyorun həyat

yoldaşı Zərqələm Əliyeva açıqlama verib. O, bildirib ki, aktyorun vəziyyəti ağırdır.

"Pis idi, apardıq onkoloji xəstəxanaya, baxıb dedilər ki, təcili əməliyyat olunmalıdır. Çox ağır əməliyyat keçirdi. Xərçəng bütün bədəninə yayılıb. Hamı deyirdi ki, narkozdan ayılmayacaq. Şükür Allaha, ayılıb, amma yanına heç kimi buraxmırlar. Ayılıbda bir dəfə deyib ki, qızımı görmək istəyirəm, həkim də ona atasını görməyə icazə verib. Vəziyyəti çox ağırdır. Bağırırsaq, qara ciyər, ağ ciyər hamısı bir-birinə qarışıb. Həyatımız qaralılıb. Deyirlər, bilmirik Novruz nə qədər yaşayacaq. Novruzun Türkiyədə müalicəsi bir ümiddir, bəlkə, getse, orada sağalar. İmkansız adamdır. Evi yoxdur, kirayədə qalır. Ayda 400 manat kirayə pulu verir. Novruzun elə bir acınacaqlı həyatı var ki, dönüb geriye baxanda adam özünü öldürmək istəyir. Bir dəfə bəzəkli, isti ev görmədi. Bir dəfə rahat həyatı olmadı, o evdən bu evə daşındı".

Zərqələm Əliyeva aktyorun səhhəti ilə bağlı heç kimin maraqlanmadığını da dilə gətirib:

"Yenə sağ olsun jurnalistlər, zəng edib vəziyyəti soruşurlar. Mədəniyyət adamlarından heç kəs onu axtarmır. Axırda mən özüm teatra məlumat verdim ki, Novruzun vəziyyəti pəssdir, gücüm çatmır, mənə kömək etsinlər".

Sığortası olmayan torpağa, bitkilərə subsidiya verilməyəcək

İqtisadçı-ekspert hesab edir ki, vəziyyət yenə fermerləri qane etməyəcək

Azərbaycanda dövlət dəstəyi ilə güzəştli aqrar sığorta mexanizmini həyata keçirən Aqrar Sığorta Fondu 10 hektar və daha artıq əkin sahəsi olan fermerlərə müraciət edib. Fond fermerlərə xatırladı ki, Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2021-ci il tarixli fərmanı ilə "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nda dəyişiklik edilib.

Fərmana əsasən, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm roluna malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla verilməlidir. Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən siyahıya əsasən aqrar sığorta tələbi 7 bitkiyə şamil edilib, bunlar: buğda, arpa, çeltik, çay, limon, fındıq və qarğıdalıdır. Yeni il ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, təsərrüfatların təbiət hadisələri və digər risklərdən sığortalanması, fermerlərin məhsullarının və gəlirlərinin qorunması məqsədi daşıyır. Dövlət tərəfindən fermerlərə verilən çoxsaylı dəstək mexanizmləri aqrar sığortada da nəzərdə tutulub - aqrar sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir. Ölkə üzrə orta rəqəmləri nəzərə alanda, 1 hektar taxıl sahəsinin sığorta haqqının fermerlər tərəfindən ödənilən hissəsi regionlar üzrə əsasən 6-12 manat arasında dəyişir ki, bu da fermerlərə dövlət tərəfindən verilən əkin



"Bitkinin sığortası üçün ölkədə təcrübə yoxdur və mövcud vəziyyətə uyğun olaraq bu riski də heç bir sığorta təşkilatı öz üzərinə götürməyəcək. Nəticədə qeyd olunan məsələ kağız üzərində qalacaq"

subsidiyasının cüzi hissəsini təşkil edir. Aqrar Sığorta Fondu bildirir ki, fermerlərin subsidiyadan kənar qalmaması üçün bütün addımlar atılır - əkin bəyanları edən fermerlərlə əlaqə saxlanılır və onlara aqrar sığorta tələbi xatırladılır, sığorta şərtləri və digər zəruri məlumatlar verilir. Əkinlərin sığortalanması proseduru elə sadələşdirilib ki, internet verdişləri olmayan fermerlər də rahat şəkildə sığorta müqaviləsi bağlaya bilərlər. Qeyd

edək ki, dekabrın 30-da əkin bəyanları başa çatdıqdan sonra həmin vaxtədək sığorta olunmayan fermerlər və təsərrüfatların əkin subsidiyası alması mümkün olmayacaq. Aqrar Sığorta Fondu fermerləri həmin dövrə qədər əkin sahələrini güzəştli şərtlərlə sığortalamağa, məhsullarını və gəlirlərini qorumağa çağırır.

Mövzuya münasibət bildiren iqtisadçı-ekspert Rəuf Qarayev "Şərq"ə açıqlamasında bildirib ki, əvvəllər subsidiya almaq üçün "şapka", yəni fermerdən vəsait tələb olunurdu. Ekspertin sözlərinə görə, əgər şəxs iri subsidiyalar üçün bu qoyulan məbləği vermirdisə, ona müxtəlif bəhanələrlə yox cavabı verirdi: "Mövcud vəziyyət onu göstərir ki, artıq fonda vəsait azalıb və şəxs torpağı, bitkiləri sığorta etməlidir. Sığorta prosesi də təminat tələb edir. Sənədlər tələb olunur, risk olan yerdə isə sığorta təşkilatı fermeri sığorta etmir. Bu, incə prosesdir. Bitkinin sığortası üçün ölkədə təcrübə yoxdur və mövcud vəziyyətə uyğun olaraq bu riski də heç bir sığorta təşkilatı öz üzərinə götürməyəcək. Nəticədə qeyd olunan məsələ kağız üzərində qalacaq. Hesab edirəm ki, bundan yalnız arxası böyük insanlara bağlı olan şəxslər dolayı yolla istifadə edə biləcək".

Aynurə Pənahqızı

Afaq studiyada hər kəsi ağlatdı



Aparıcı Afaq Gəncəli "Təsir dairəsi" verilişində qonaq olub. Proqrama eşitmə problemi olan və aparat almağa gücü çatmayan uşağın hekayəsi aparıcını göz yaşına boğub.

Afaq ailənin ehtiyacı olan 3 min manatı verəcəyini deyib və kövrəlib.

Proqramın aparıcısı Lale Azərtaş həmkarının illər əvvəl övladını itirdiyini və həssas olduğunu deyib:

"Afaq iki-üç gün əvvəl çağırıbmışdım, istəməzdim bu gün gəlsin. Allah Afaqın gül balasına rəhmət eləsin. İçimizdən gədən bir baladır. O, noyabrda dünyasını dəyişmişdi. Afaqı hava limanında qarşılamamızı, onun çəkdiyini xatırlayıram".

Qeyd edək ki, Afaqın oğlu Qədirxan 2015-ci ilin noyabrında dünyasını dəyişib.

Onların həyat tərzini dəyişin!

Telefona çox baxmaq uşaqlarda miqren yaradır



Uşaq miqreni ilə yetkin miqreni arasındakı fərqlər çoxdur.

Medicina.az xəbər verir ki, gərginlik tipli baş ağrıları böyüklərdə daha çox görülür, miqren uşaqlıq çağı baş ağrılarındakı daha qabarıq olur və daha tez-tez rast gəlinir. Başqa sözlə desək, baş ağrısı olan bir uşağda miqrenin olma ehtimalı baş ağrısı olan böyüklərdən daha çoxdur.

Böyüklərdə baş ağrılarındakı ağrı daha geniş bir sahəyə yayılırdı halda, uşaqlıq çağı baş ağrılarındakı ağrı tək bir nöqtədə yönəlmiş kimi təyin edilə bilər.

Uşaqlarda miqren hallarında ürəkbulanma, qusma, iştahsızlıq, işıq və ya səsdən narahatlıq kimi təsirlər meydana gəlir.

Gündəlik həyatda uşaqlıq çağı miqrenində ən çox rast gəlinən səbəb lazım olduğu qədər təmiz havaya çıxarmamaq, idman etməmək, yuxu pozğunluqları və uzun müddət ekrana məruz qalmaq kimi vərdişlər hesab edilir.

Miqreni olan uşaqlar üçün həyat tərzinin dəyişdirilməsi tövsiyə olunur. Bu dəyişikliklərdən sonra miqren hücumlarının yox olması ehtimalı var.



Uşağın ürəyi sağda...

Bağırsaqları sinəsində doğulmuşdu

Ağır inkişaf qüsuru ilə doğulmuş, ürəyi sağda, mədəsi və bağırsaqları döş qəfəsində yerləşən 1 yaşlı uşaq uğurla əməliyyat olunub.

Medicina.az xəbər verir ki, bu barədə uşaq cərrahi, uzman həkim, körpəni əməliyyat edən Fuad Hüseynov açıqlama verib.

Həkim bildirib ki, uşağı bu vəziyyətə salan səbəb döş qəfəsini qarın boşluğundan ayıran təbəqənin diafraqmanın açılmasıdır.

"Nəticədə bağırsaqlar və mədə döş qəfəsinə keçərək ürəyi sağa doğru sıxırdı (Keseli diafraqma hernisi)". Belə vəziyyətdə olması onun ürəyində ciddi problemlər yaradırdı, inkişafına mane olurdu, çəkildən geri qalırdı. Cərrahi əməliyyatla mədə və bağırsaqlar qarın boşluğunda öz yerinə qaytarıldı, diafraqmadakı qüsurlar bərpa edildi".

Hazırda uşaq bütün risklərdən uzaq evlərindədir.

Arvadına 50 min dollarlıq hədiyyə aldı

Türkiyəli aktyor Tolqahan Sayışman həyat yoldaşına aldığı hədiyyə ilə gündəmə gəlib.

Olay xəbər verir ki, model və aktrisa Almeda Abazi ilə evli olan sənətçi ona brilyant boyunbağı alıb.

Zinət əşyasının dəyərini isə 50 min dollar olduğunu bildirilib.

Qeyd edək ki, cütliyin iki övladı var.



Zorakılığa məruz qalan qadınlara ayda 400 avro verilməli

İtaliyada zorakılığa məruz qalan qadınlara dövlət tərəfindən ayda 400 avro verilməli.

Azertac xəbər verir ki, bu barədə İtaliyanın ailə və bərabər imkanlar naziri Elena Bonetti deyib.

Nazir ölkəsinin qadınlara qarşı zorakılıqla mübarizə məqsədilə həyata keçirəcəyi tədbirləri açıqlayıb. Qeyd edib ki, dövlət zorakılığa məruz qalan qadınlara ayda 400 avro məbləğində "azadlıq gəlişi" verməyə hazırlaşır.

Qeyd edək ki, 1999-cu ildən etibarən noyabrın 25-i Beynəlxalq Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günü qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının məlumatına əsasən, təkcə ötən il dünyada 87 min qadın öldürülüb. Dünya Bankının hesablamalarına görə, dünyada 1 milyard qadın zorakılığa məruz qalır.

Cennifer ölümdən döndü

Məşhur aktrisa hadisənin təyyarədə baş verdiyini bildirib

Hazırda hamilə olan dünyaca məşhur 31 yaşlı aktrisa Cennifer Lourens ölümdən döndüyünü açıqlayıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, "Vanity Fair" nəşrinə müsahibə verən aktrisa hadisənin 2017-ci ildə təyyarədə baş verdiyini bildirib:

"Uçuş zamanı mühərriklərdən biri sıradan çıxdı. Mən və göyərtdəki bütün səmirlilər təyyarənin düşdüyünü hiss etdik. Hamımız qorxuya düşmüşdük və ölüme hazırlaşırıq. Ailə üzvlərimə kiçik vıd mesajları yazmağa başlamışdım. Xoşbəxtlikdən ikinci mühərrik çətin olsa da, təyyarənin təcili hazırlanmış zolağa enməyənə kömək etdi. Stress keçirdim. Sakitləşdirici dərmanlar və spirtli içki qəbul edib, digər təyyarəyə uçuşa davam etdim. O hadisədən sonra uçuşlara nifrət edirəm".



Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu

KURSLAR

-MÜHASİBAT (2 AY)

-Mobil telefonların

təmiri (3 ay)

-KOMPYUTER (1-3 AY)

-KOSMETOLOGİYA və VİZA

(3 AY)

-KİŞİ və QADIN BƏRBƏRİ

(1-3 ay)

-Dizayn (3-6ay)

-Masaj (3 ay)

-Biçmə - Tikiş (3 ay)

-Məktəb Psixologiyası (12

ay)

Tel: (012) 489-08-84

Mob: (070) 241-28-67

www.az-baku.com

Təsisçi və baş redaktor: Akif Aşırı
Baş redaktorun i müavini: Yusif Nəzərli
Redaktor: Ayyət Əhməd

Reportyorlar qrupu:

Mələhət Rzayeva, Şəymən Bayramova, İsmayıl Qocayev, Yeganə Bayramova, Kənan Eynuroğlu, Aynurə Pənahqızı, Günəş Mərd, Aygün Tahir

Texniki heyət:

Rüfət Dadaşov, İmamcan Əliyev, Nailə Cabarova, İlahə İbrahimova, Fazilə Məmmədova

Qəzet "Şərq" in kompyuter mərkəzində yığılır, səhifələni və "Azərbaycan" nəşriyyatında çap olunur

Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb.
Lisensiyası: 535
www.sherg.az
e-mail: sherq-1996@mail.ru

Ünvan: Mətbuat prospekti, "Azərbaycan" nəşriyyatı.
Telefon: 447-32-41
538-44-50, internet 538-44-15,
İndeks: AZ1073

Hesab nömrəsi: "Kapitalbank" in ASC
1 sayılı Nəsimi filialı 9900003611
SWIFT BIK AII-BAZ2X h/h
AZ17AIB38070019441100466111
Kod 200112 M/H
AZ37NABZ01350100000000001944
VÖEN 1300414651 İndeks: 0330 Tirajı:
2550 Sifariş: 2433



Vaşaq şəkili çəkmək üçün çıxmışdı

Donuz sürüsünü görüb çaşdı

Türkiyənin Sivas şəhərində yaşayan Mustafa Aslan adlı təbiət fotoqrafı vaşaq göstərməyə ümid edərək qarşılaşdığı donuz sürüsü ilə çaşqına düşüb.

M.Aslan donuz sürüsünü ilə ləntə alıb. Görüntülərdə 60-a yaxın çöl donuzunun ərazidə irəlilədiyi görünür.

Aslan, donuzların bəzələrinin bədənlərinin böyük olduğunu və ilk gördüyündə ayı zənn etdiyini ifadə edərək, "Vaşaq şəkili çəkmək üçün ərazidə gəzirdim. Birdən donuz sürüsü gördüm. Bu günə qədər gördüyüm ən böyük sürü idi. İçində 60-a yaxın donuz vardı."

Təbiətdəki heç bir heyvanın gereksiz olmadığını vurğulayan Aslan deyir ki, çöl donuzları digər heyvanlar kimi təbiətdə bir zəncirin içindədir. Onlar da təbiətə faydalı heyvanlardır:

"Heç bir heyvan təbiətdə boşuna yaşamır. Çöl donuzları da torpağı zənginləşdirir. Qabıqlı yemişlərin toxumlarını başqa yerlərə yayaraq həm meşənin, həm də çölün yaşılmasına fayda verirlər" deyərək bildirir.

Turan

Misirdə dünyanın ən böyük açıq səma altında muzeyi açılıb



Misirin Luksor şəhərində "Fironların yolu" adlanan qədim Sfinks xiyabanının bərpası başa çatdıqdan sonra açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, bu bərədə "Ahrım" qəzeti xəbər verir.

Məlumatla əsasən, tədbirdə ölkə prezidenti Əbdülfətaħ əs-Sisi iştirak edib.

Turizm naziri Xalid Əl-Əhəni Luksorun dünyanın ən böyük açıq səma altında muzeyini olduğunu bildirib. Bərpa işlərindən sonra sfinksler xiyabanı qədim misirlilərin zamanında sonuncu dəfə olduğu kimi ilk dəfə Luksor və Karnak məbədlərini birləşdirir.

Arxeoloqlar qazıntılar zamanı çox başlı 250 sfinks və insan başlı 807 sfinks tapıblar. Əl-Əhəni əlavə edib ki, qədim zamanlarda xiyabanda üç dəfə çox heykəl var idi.



Uçurumun kənarında nikaha girdilər

Toy libasları ilə 500 metr hündürlüyə dırmandılar

"Şərq" "Milliyet.com" a istinadən xəbər verir ki, Dawn LeBlond Christian Lopez cütlüyü 500 metr hündürlüyə dırmanaraq uçurumun kənarında nikah mərasimi keçirib. Cütlüyün illər əvvəl bir araya gəlməsinə ortaq məraqları səbəb olub. Gənc qadın Dawn LeBlond ABŞ-ın Federal Havaçılıq Bürosunda donanma pilotu olaraq çalışıb.

Evlilən xanımın 32 yaşında həyat yoldaşından boşanıb. Bundan sonra bir müddət depressiyaya qapılırsa da, alpinizmə marağı onu yüksəkliklərə dırmanmağa həvəsləndirib və beləliklə də stres və depressiyadan xilas olub. Getdikcə idmanın dağ dırmanışı növünün həvəskarını və ustasını çevrilib. Dağlara dırmanmaqla fiziki və ruhi güc əldə edib. Özü də ruhanlıqla bağlı, dəyişdiyini hiss edib. Məhz alpinizm də onun həyatını dəyişdirib. Həyatda əsl sevgisini tapdığı üçün gənc qadın dağlara borcludur. Mütəmadi idman salonlarına gədən xanım gələcək həyat yoldaşını da orada görüb. Bu, 44 yaşlı Christian Lopez idi. İkisi də aylarca səssiz qalıb, uzaqdan bir-birini izləyirmiş. 2020-ci ilin mart ayında. Lopez xanımı yeməyə dəvət edib. Lakin LeBlond dəvəti rədd edərək artıq sevgiyə inandığını əmin olmadığını deyib. Lopez isə israr edib və "mən sizə düşünmək üçün möhlət verirəm. İnandırım ki, fikrinizi dəyişəcəksiniz", söyləyib. Sonra instagram üzerinden ünsiyyətə davam ediblər. Pandemiya dövründə idman salonları da bağlanıb, LeBlond ilə Lopez internet üzerinden əlaqə saxlamaqda davam edib. LeBlond Pensilvaniya ştatındakı Trail vadisində 1 həftə ərzində tekbaşına qalıb və bu ona Christian barədə etraflı düşünmək imkanı verib. LeBlond Christianin onunla birlikdə macərələrə atlayacağı birini olduğunu anlayıb. Lopez əvvəlcə qadına dağlara birgə dırmanmağı, sonra isə evlənməyi təklif edib. LeBlond hər iki təklifi qəbul edib. Nişanlandıqdan sonra cütlük 300 metr yüksəklikdəki Seneca qayalıqlarına dırmanıb. Sonra daha bir neçə təcrübə dırmanışı həyata keçiriblər. Nəhayət evlilik günü, Seneca qayalıqlarının bir qədər yüksək zirvəsinə - 500 metr yüksəkliyə dırmanmağı qərarlaşıdırıblar. Nikah mərasiminin qonaqları yalnız dağçılar arasında seçilib.



Cütlük toy libaslarını geyinmiş halda 5 saat ərzində qayalıqlara - 500 metr hündürlüyə dırmanıb və nikah mərasimi bu yüksəklikdə baş tutub. LeBlond bu haqda "sanki bütün Yer kürəsi əyaqlarımızın altında idi, özümüzü planetin hakimi kimi hiss edirdik", söyləyib.

Mələhet Rzayeva

Hollivud ulduzu pərəstişkarına öz avtomobilini bağışladı

Conson həmin anları sosial media hesabında paylaşdı



Hollivud ulduzu Dueyn Conson pərəstişkarlarından birinə özəl jest edib.

Axşam.az xəbər verir ki, aktyor Oskar Rodriges adlı şəxsə pikap tipli avtomobilini hədiyyə verib və onu rol aldığı "Red notice" filminin xüsusi nümayişinə dəvət edib. Conson həmin anları sosial media hesabında paylaşaraq "Bu gün gözəl gündür. Yeni ilin mübarək, Oskar Rodriges, yeni avtomobilinin dadını çıxar". O, qeyd edib ki, əslində sözügedən filmdəki "Porsche Taycan"ı ona hədiyyə etmək istəsə də şirkət bunu qəbul etməyib. Daha sonra aktyor ən yaxşısını edə biləcəyini deyərək, şəxsi maşınını ona verib. Aktyor Oskarla bağlı araşdırma aparıldığını, onun 75 yaşlı anasına baxdığını, zorakılığının qurbanı olan qadınlara dəstək durduğunu və təvazükar dəniz veteranı olduğunu öyrəndikdən sonra bu addımı atıb.

Qolunda İbonun döyməsi olacaq

Tatlısesin gəlini gözlənilməz addım atıb



Türkiyəli müğənni İbrahim Tatlısesin gəlini gözlənilməz addım atıb. "Yenisa-bah.az" a istinadən xəbər verir ki, bir müddət əvvəl müğənninin oğlu İdo Tatlıseslə evlənen Yasemin Şəfətkəlini qayınatasının şəklini qoluna döymə etdirəcəyini deyib.

Şəfətkəli sonuncu dəfə qayınatasının ona

qızıdan hazırlanan bahalı kəmərlə hədiyyə etməsi ilə gündəmə gəlib. Aksesuarın qiyməti 450 min lirədir.



İsveçrədə varlıqların sərvəti rekord səviyyəyə çatıb

Bu il 11 nəfər 100 milyon frank həddini keçərək, supervarlılar cərgəsinə qoşula bilib


Koronavirus pandemiyası dünyanın əksər ölkələrinin iqtisadiyyatına ağır zərbə vursada, İsveçrə zənginləri bu il öz varidatlarını artırmağa biliblər.

Azertac xəbər verir ki, bu ölkənin üç yüz ən varlı insanının ümumi varidatının həcmi 821,8 milyard İsveçrə frankına (785 milyard avro) çatıb. Bu isə ötən illə müqayisədə 115 milyard frank çoxdur və yeni rekord hesab edilir.

"Bilanz" iqtisadiyyat jurnalının dərc etdiyi illik rəqəmlərə əsasən, pandemiya baş verməyə qədər, gəlirlərin həcmi 16,3 faiz deyil, daha da yüksək ola bilərdi. İsveçrədə vergi ödəyən 300 ən varlı insanın 145-i sərvətinin miqdarına görə milyarderlər kateqoriyasında yer alırlar.

Siyahıda ilk yerə "IKEA" mebel konserinin sahibi Kamprad qardaşları dayanır. Şirkətin qurucusu İnqvar Kamprad 2018-ci ildə vəfat etdikdən sonra onun üç oğlu şirkətin rəhbərliyini öz üzərlərinə götürüblər və 55-56 milyard frank sərvətə sahibdirlər.

Siyahıda ilk onluqda yer alan milyarderlərin ümumi sərvətinin həcmi 261 milyard frank dəyərləndirilir. Eyni zamanda, bu il 11 nəfər 100 milyon frank həddini keçərək, supervarlılar cərgəsinə qoşula bilib. İsveçrənin ən varlı qadını isə Şarlen de Karvalyo-Haynekendir. Holland-İsveçrə



ikili vətəndaşlığa malik Ş. de Karvalyo-Hayneken dünyanın ikinci böyük pivə konserni "Heineken" in sahibəsidir və sərvətinin həcmi 14-15 milyard frank hesab edilir.

İsveçrə zənginləri üçün Avropada ən sərfəli vergi şərtləri tətbiq edən ölkələrdən biridir. Rəqib İsveçrədə yaşayan, qeydiyyata olan və ya vergilərini bu ölkədə ödəməyə qərar verən zənginləri əhatə edir və İsveçrə vətəndaşlığı əsas meyar götürülür.

Oktaf Kaynarca şikayətçi oldu

"Eşkiya dünyaya hökmdar olmaz" dizində gözlənilməz olaylar yaşanıb

Türkiyənin "ATV" telekanalında yayımlanan və artıq neçənci mövsümdür rekord izləyici sayına malik "Eşkiya dünyaya hökmdar olmaz" dizisinin payız mövsümünə 1 bölümlə başlayıb yarımqıç qalmasının əsl səbəbi hələ də məlum deyil.



Əvvəlki çəkilişlər zamanı otelə qalan aktyorlara və çəkiliş qrupuna edilmiş hücumla bağlı isə məhkəmə prosesi davam edir. "Milliyet.com" da yer alan məlumatda bildirilir ki, 8 namalın şahs otelə aktyorlara və çəkiliş qrupu üzvlərinə hücum çəkərək təhqir edib, otaqların qapısını təklikləyərək nalayiq ifadələr işlədiblər. Məhkəmədə ifadə verən dizidəki baş rolun ifaçısı Oktaf Kaynarca özünə və daha 2 aktyora qarşı hücum və həqarət edənlərdən şikayətçi olduğunu bildirib. Dizinin digər aktyorları da məhkəmədə ifadə veriblər. Oktaf Kaynarca olayı anladaraq bildirib ki, otelə çəkilişlər üçün qaldıqları zaman yuxarı qatda səs-küy qalxdığını eşidib və üst mərtəbəyə qalxıb. Hücum edən şəxslərin içkili olduğunu da fərq edib. Əvvəlcə təmkinli davranıb vəziyyəti yüngülləşdirməyə çalışıb. Səkitlik yarandıqda aşağı mərtəbəyə enib. Lakin 2 nəfər aşağı enərək yenə səs-küy salıb təhqiredici ifadələr işlətməyə başlayıb. İki nəfər qışqıraraq "sizin dizidə etdiklərinizi biz gerçək həyatda edirik" qışqırılmış. Sonra hadisə yerinə polis gəlib və sərxoş adamlar polis tərəfindən saxlanılıb. Anadolu Cümhuriyyət Baş Savcılığında 8 nəfər barəsində istintaq başlayıb.

Mələhet

Məşhur "əfqan qızı" Talibandan qaça bildi

Qadın ailəsi ilə Romada yerləşdirilib

Nasional Geographic jurnalının 1985-ci ildəki üz qabığı ilə məşurlaşan yaşılıgözlü əfqan qızının aqibəti məlum olub.



Medicina.az xəbər verir ki, hazırda 50 yaşlı olan Şərbət Qulu Əfqanıstan-da Taliban hakimiyyəte gəldikdən sonra Avropadan sığınacaq istəyib.

İtaliyanın baş naziri Mario Draqi Şərbətə qaçqın statusu ilə İtaliyada sığınacaq verib. Hazırda qadın ailəsi ilə Romada yerləşdirilib.

Qeyd edək ki, amerikalı fotoqraf Stiv Makkarri 1984-cü ildə 12 yaşlı yetim qız Şərbətin fotosunu çəkəndən sonra bu şəkli dünyada məşurlaşmışdı. Şərbətin həyatı haqqında film də çəkilib.